



"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir



№ 103 (7028)

11 iyun 2024-cü il.
Qiyməti 60 qəpik

Avropada "avrotəmir" baş tutacaqmı?




12

**"Azərbaycan ilə Misir
arasında ikitərəfli əlaqələr
uğurla inkişaf edir"**

7

Birliyimiz və qardaşlığımız əBƏDİDİR!



4

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib

Misirli nazir: "COP29-da
fəal iştirakımızı
səbirsizliklə gözləyirik"



4

Artıq dəniz mövsümüne
start verilir – nələrə
diqqət etməliyik?



13

BEH yaddaşlarda
necə qaldı?



15

Gözəlləşən və
modernləşən
küləklər
şəhəri – qədim
Bakımız



8

Naməlum
zənglərə
qarşı necə
mübarizə
aparaq?



16


Azərbaycan-Misir əməkdaşlığında yeni dövr

Dinamik inkişafına görə bir çox dövlətləri üstələyən Azərbaycanda bu gün aparılan məqsədyönlü daxili və xarici siyasetin məntiqi olaraq ölkəmiz dünya dövlətləri arasında yerini daha da möhkəmləndirir. Dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi ölkəmizin xarici siyasetinin əsas prioritətlərini təşkil edir. Azərbaycanın çoxşəxəli xarici siyasetində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir.

Ölkəmizin bir çox dünya dövlətləri ilə yanaşı, Misir Ərəb Respublikası ilə də qarşılıqlı əlaqələri dostluq və əməkdaşlığa sökünen. Bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişaf üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətli genişləndiril-



Prezident İlham Əliyev: "Azərbaycan və Misir beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir"



məsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına səfəri ikitərəflə əlaqələrin möhkəmləndirilməsinə xidmət edir və yeni yollar açacaqdır. "Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük təkən verəcək". Bu sözleri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfettah es-Sisi ilə mətbuatı bəyanatında deyib. Dövlətimizin başçısı bildirib ki, keçən il biz Prezident Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm: "Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır və biz razılaşdırıq ki, bundan sonra da bu siyasi dialoq davam etdirilsin".

"NƏQLİYYAT-LOGİSTİKA SAHƏSİNDE ƏMƏKDAŞLIQ ÜÇÜN ÇOX GÖZƏL İMKANLAR AÇILMAQDADIR"

Səfər çərçivəsində keçirilən danışıqlar ikitərəflə əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə edilib. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələlərinə de-

müzakirə mövzusu olaraq diqqət yetirilib. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. "Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərqi-Qərbi, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözlənilən imkanlar açılmışdır", - deyə Prezident bildirib.

"TİCARƏT DÖVRİYYƏSİ BİR NEÇƏ DƏFƏ ARTIB"

Azərbaycan-Misir əlaqələri bu gün sürətli inkişaf edir. Əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönməndə Azərbaycanla Misir arasında məhrəban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdiğindən sonra bu əlaqələr keyfiyyətən yenidən səviyyəyə yüksəlib. Afrika qitəsinin şimal-şərqi, Yaxın Şərqi bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-də Azərbaycanın müstəqilliyini tanıdı. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açıldı. Ermenistan-Azərbaycan munaqışının həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü hemişə destəkləyib və üzv olduğu beynəlxalq təşki-

latlarda ədalətli mövqeyini daim müdafiə edib. Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Azərbaycanda ticarət, sənaye və xidmet sahələrində Misir investisiyaları 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. "İkitərəflə münasibətlərə gəldikdə, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əger statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb", - deyə bildirən Cənab Prezident bildirib ki, mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bize kömək edəcək: "Əminəm ki, ilk növbədə, energetika, bərpəolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq".

GƏLƏCƏK ƏMƏKDAŞLIQ ÜÇÜN İMZALANAN SƏNƏDLƏR

Qahirədə keçirilən geniş tərkibdə görüş zamanı hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi də bildirilib. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olunub. Əlbətə ki, bütün sahələrdə özünü bürüzə veren qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı isti-

qamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələri tez bir zamanda daha da gücləndirəcəkdir. Azərbaycan Prezidenti və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfettah es-Sisi'nin iştiraki ilə Azərbaycan-Misir sənədlərinin imzalanması bundan sonrakı mərhələdə dövlətlərə münasibətlərin daha da inkişafına öz töhfəsini verəcəkdir. Belə ki, "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və "Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpəolunan Enerji Nazirliyi arasında elektrik və bərpəolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Eyni zamanda, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb



Respublikasının Sərməye və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı"nın, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu" və digər sahələri əhatə edən sənədlər imzalanıb. Dövlət başçılarının geniş tərkibdə görüşü zamanı Azərbaycan ilə Misir arasında ikitərəflə siyasi əlaqələrin seviyyəsində məmənunluq ifadə olunub.

"BİZ BEYNƏLXALQ TƏŞKİLATLAR ÇƏRÇİVƏSİNDE FƏAL ÇALIŞIRIQ"

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib, bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulanıb. "Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam hemrəyliyinin gücləndirilməsi istiqamətində birgə səyələr göstəririk", - deyə bildirən Cənab Prezident qeyd edib ki, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədilik etmişdir.

Azərbaycan-Misir əməkdaşlığında yeni dövr

Əvvəli-Səh-2

Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur: "Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident Əs-Sisiyi bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylerini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüsler diqqətə alınmalıdır".

"AZƏRBAYCANIN QAZAX RAYONUNUN OTUZ İLDƏN ÇOX MÜDDƏT ƏRZİNDƏ İŞGAL ALTINDA OLMIŞ DÖRD KƏNDİ DANİŞIQLAR YOLU İLƏ AZƏRBAYCANA GERİ QAYTARILMIŞDIR"

Görüşdə Ermənistan ile Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdır olunub. "Biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik", - deyən Prezident bildirib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar: "Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılışdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işgəl altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk".

Bildiyimiz kimi, 2020-ci ildə tarixi Zəfərə qovuşan Azərbaycan üç il sonra - 2023-cü ildə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri

nəticəsində isə suverenliyimiz təmin olundu. Beləliklə, Azərbaycanın həyatında yeni dövr başlıdı. Daha bir Zəfərə imza atan Azərbaycan Qazax rayonunun işğal altındaki 4 kəndinin geri qaytarılmasına nail oldu. "Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmlili amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir ateşkəs pozuntusu müşahidə edilmir", - deyə Prezident bildirib.

"BİZ ƏMƏKDAŞLIQ İSTİQAÇMƏTİNDƏ NÖVBƏTİ ÖNƏMLİ ADDIM ATACAĞIQ"

Misir COP27-yə, Azərbaycanın ise COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması da diqqətə çəkilib. BMT-nin Məskunlaşma Programı (UN-HABITAT) vasitesile Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın ise 2026-ci ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də

təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi diqqətə çəkilib. Həmcinin iki ölkə arasında birgə komissiyanın fealiyyətinin və növbəti iclasının təşkilinin önəmi qeyd edilib. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb ki, iqtisadi-ticari sahədə əlaqələr daha da inkişaf etsin. "Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı nümayəndə heyətlərinin üzvləri bize məlumat vermişlər. Komissiyanın sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki, komissiyanın növbəti iclası bu il keçirilecek və prezidentlər tərəfindən verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq istiqamətində növbəti önemli addım atacağıq", - deyə Prezident bildirib.

Tərəflər arasında danışıqlar çox gözəl və müsbət mühitdə keçirilib. İqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək baxımından potensial çoxdur. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda elçətandır və inkişaf etdirməsi mümkündür.

Zümrüd BAYRAMOVA

Misir mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri, onun misirli həmkarı Əbdülfəttah Əs-Sisi ilə apardığı danışıqlar bu ölkənin nüfuzlu qəzet və portallarının, həmcinin telekanallarının diqqət mərkəzində olub. Bele ki, rəsmi MENA informasiya agentliyinin səfər haqqında geniş hesabatında, həmcinin Misirin geniş oxucu kütləsinə malik olan "Əl Əhram", "Cümhuriyə", "Youn 7", "Əxbər Əl Youm", "Masravi", "Dostor" qəzetlərində dərc edilən "Azərbaycan Prezidenti Misirle əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib", "Azərbaycanın lideri Misiri mühüm tərefdəş ölkə adlandırıl" sərlövhəli məqalələrde dövlətimizin başçısının misirli həmkarı Əbdülfəttah Əs-Sisi ilə mətbuata birgə bəyanatının əsas məqamları yer alıb. Misirli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev keçən il Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərindən sonra baş tutan bu rəsmi səfərinə Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini, iki dost ölkə arasında siyasi dialoquğun müntəzəm xarakter daşıdığını bildirib. O qeyd edib ki, iki ölkənin liderləri siyasi dialoquğun bundan sonra da davam etdirilməsinə dair razılıq əldə ediblər.

Materiallarda, həmcinin vurğulanıb ki, Prezident İlham Əliyev misirli həmkarı ile Cənubi Qafqazdakı prosesləri də müzakirə etdiyini bildirib. Azərbaycanın dövlət başçısı əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olunub. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılışdırıldı. Azərbaycanın Qazax ray-

onunun otuz ildən çox müddət ərzində işgəl altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Bütün bunları müsbət hal kimi qiymətləndirən Azərbaycan Prezidenti, eyni zamanda, hesab edir ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var və hər halda Azərbaycan buna hazırlıdır.

Məqalələrdə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı, həmcinin Əbdülfəttah Əs-Sisinin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilmesi ilə bağlı fikirlərinə də geniş yer ayırib. Oxuların diqqətinə çatdırılıb ki, Misir Prezidenti azərbaycanlı həmkarına Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səyərin vacibliyini və bu səyləri dəstəklədiyini bir daha bildirib. O əlavə edib ki, bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq.

Məqalələrdə vurğulanıb ki, iki dost ölkənin dövlət başçıları müxtəlif sahələrdə inkişafı, humanitar-mədəni əlaqələrin sürətə inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurgulayıblar. Bele ki, tərəflər inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, həmcinin Azərbaycanla Misir arasında birgə komissiyanın fealiyyətinin və növbəti iclasının təşkilinin əhəmiyyətini qeyd ediblər. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb.

Prezident İlham Əliyevin rəsmi səfəri "Şuruk", "Əl Vətən", "Masritimes", "Aleqaria", "Maspero", "Əl Qahirə", "Əl Balad" qəzet və portalları tərəfindən de geniş işıqlandırılıb. Bu media orqanlarında Azərbaycanın dövlət başçısının Fələstin məsələsin ilə bağlı rəsmi Qahirenin mövqeyini dəsteklədiyi vurgulanıb. Məqalələrdə Azərbaycan Prezidentinin aşağıdakı fikirləri sitat getirilib: "Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır", - deyə Prezident Əs-Sisiyi bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səyərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüsler diqqətə alınmalıdır".

Məhərətə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident Əs-Sisiyi bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səyərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüsler diqqətə alınmalıdır".

Misir mediası, həmcinin Əbdülfəttah Əs-Sisinin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilmesi ilə bağlı fikirlərinə də geniş yer ayırib. Oxuların diqqətinə çatdırılıb ki, Misir Prezidenti azərbaycanlı həmkarına Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səyərin vacibliyini və bu səyləri dəstəklədiyini bir daha bildirib. O əlavə edib ki, bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq.

Məqalələrdə vurğulanıb ki, iki dost ölkənin dövlət başçıları müxtəlif sahələrdə inkişafı, humanitar-mədəni əlaqələrin sürətə inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurgulayıblar. Bele ki, tərəflər inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, həmcinin Azərbaycanla Misir arasında birgə komissiyanın fealiyyətinin və növbəti iclasının təşkilinin əhəmiyyətini qeyd ediblər. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb.

Prezident İlham Əliyevin rəsmi səfəri çərçivəsində Qahirodə Əl-Əzheri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Misirle Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərindən biri olduğunu vurguladığı qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Bakının Əl-Əzher ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirib.

Misir və ərəb ölkələri ictimaayıının diqqətinə çatdırılıb ki, Əl-Əzheri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Misirle Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsindən məmənunu bildirib və COP29-a dəvətə görə Azərbaycan Prezidentine təşəkkür edərək bildirib ki, bu tədbirdə məmənunuqla iştirak edəcək. Əl-Əzheri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam hərəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib, həmcinin COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığı qeyd edib.

Misir mediası, həmcinin "Egypt1" dövlət televiziyası, "ExtraNews", "Nile1" telekanallarının materiallarında Prezident İlham Əliyevin bu görüşəsində bütövlükde ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərindən biri olduğunu vurguladığı qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Bakının Əl-Əzher ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirib.



Birliyimiz və qardaşlığımız əBƏDİDİR!

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib



Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib. Hər iki ölkənin Dövlət bayraqlarının dalgalanlığı Ankaranın Esenboğa Hava Limanında Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.



İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Esenboğa Hava Limanında görüşüb. Daha sonra Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbatək görüşü olub. Dövlət başçıları Azərbaycan ilə Türkiye arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibət-

lərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmənunluqla vurğuladılar.

Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars demir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı.

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçirilecek qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi ve COP29-un Azerbaycanda keçirilməsi münasibətilə təbriklerini çatdırdı.

Dövlətimizin başçısı Türkiye Prezidentini COP29-a bir daha dəvət etdi. Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmənunluqla qəbul etdi. Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



“Misirlə Azərbaycan arasında əlaqələr sıxdır, iki ölkə arasında bir çox sahələrdə perspektivli əməkdaşlıq sahələri mövcuddur. Buraya infrastruktur, neft-qaz, İKT və əczaçılıq sahələri daxildir. Biz qarşidakı dövrdə bu sahələrdə daha six əməkdaşlıq etməyi səbirsizliklə gözlayırıq”.

Bu sözleri AZERTAC-a açıqlamasında Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşat deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə

Misirli nazir: “COP29-da fəal iştirakımızı səbirsizliklə gözləyirik”

səfərinin neticələrini səbirsizliklə gözlədiklərini vurğulayaraq deyib: “Həmçinin qeyd etdiyim sahələrdə, xüsusilə biznes sahəsində daha çox əməkdaşlıq etməye ümidi edirik”.

Nazir Azərbaycanla əməkdaşlığın digər çox vacib aspektinin COP ilə bağlı olduğunu bildirib: “Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edirik. Misir iki il əvvəl COP27-yə ev sahibliyi edib. İqlim dəyişikliyi sahəsində bir çox əməkdaşlıq sahələri, – məsələn,



iqlimlə bağlı fəaliyyət üçün beynəlxalq ictimaiyyətdən maliyyənin necə səfərbər olunması, – mövc-

uddur”.

Xanım Raniyə Əl Maşat deyib ki, COP-a ev sahibliyi mühüm əhəmiyyət kəsb edir: “Bu, əhəmiyyətli bir cəhətdir. Çünkü bu, ekologiyani çirkənləndirməyən ölkələrin nə qədər maliyyəyə ehtiyac duyduqlarını, beynəlxalq əməkdaşlığın tələb olunduğunu nümayiş etdirmek imkanı yaradır ki, hamımız iqlimlə bağlı qlobal məqsədlərə cavab vere bilək. Misirdə bununla bağlı bir çox sahələrdə araşdırma aparılıb. Düşünürəm ki, bu,

COP29 ilə davam edəcək. İkincisi, ölkə platformalarıdır. Ölkə platformaları - burada ölkə öhdəlikləri, iqlim fəaliyyəti ilə bağlı istədiklərini bildirir və sonra biz ölkələrimiz üçün prioritət olan layihələri həyata keçirə bilməkdən ötrü güzəştli maliyyəni səfərbər etməyə çalışırıq. Beleliklə, beynəlxalq maliyyə qurumları, çoxtərəflı inkişaf bankları ilə necə işləmək, məqsədlərimizə çata biləcəyimizə əmin olmaq üçün birlikdə necə çalışmalı olduğumuzu müəyyənləşdiririk.

Biz COP29-da feal iştirakımızı səbirsizliklə gözləyirik və Azərbaycan xalqını COP29-a ev sahibliyi etməsi münasibətilə bir daha təbrik edir və onlara bu çox mühüm konfransda uğurlar arzuluyırıq”.



Keşət Baqratın başlatdığı, amma heç bir nəticə əldə edə bilmədiyi "Vətən üçün Tavuş" hərəkati ermənilərə növbəti və son çağırışını edib. Keşət erməniləri birləşməyə və Ermənistən gələcəyi ilə bağlı məsələni həll etməyə çağırıb. "Müqəddəs Ata" qalib gəlmək üçün ermənilərdən cəmi 96 saat istəyib. Bu müddətin bir hissəsi artıq keçib. Arxiyepiskop deyib ki, qələbə qazanmaq üçün çox şey lazımlı deyil, sadəcə olaraq polis səddini aşmaq kifayətdir. "Biz bunu edə bilərik.

Biz həm də ona görə edə bilərik ki, polis məmurlarının mütləq əksəriyyəti ruhən və zehni olaraq bizimlədir. Hər şey edilməlidir ki, polis zəncirleri könüllü olaraq xalqın qarşısında açılsın və həqiqət yalanı qalib gəlsin", deyə keşət Baqrat deyib.

İyunun 9-da axşam saatlarında Nikol Paşinyanın eleyhdarlarından ibarət bir neçə kolonna İrəvanın müxtəlif yerlərindən "Respublika" meydanına gelib. Bir aylıq etirazlardan sonra çoxu uşaq, qocalar və qadınlar olan "fəallar" açıq-aşkar yorulsalar da, Ermənistən, ləğv edilmiş "ikinci erməni dövlətini" və liderləri Baqrat Qalstanyanı o ki var tərifləyiblər. Amma hər kəsə də

mitinqə Nikol Paşinyan hökuməti ilə həllədici döyüş kimi yanaşıb. "Qətiyyətli hərəkətlərin vaxtı çatıb. Səbr edib qələbəyə getməyə hazırlıyzmı?" – deyə o, etirazçılar müraciət edib. Eyni zamanda o, rus və ingilis dillərində beynəlxalq ictimaiyyəti etirazçıların respublikada "əsl demokratiya" bərqərar etmək səylərini dəstekləməyə çağırıb.

"Bundan əlavə, əgər Paşinyan devrilməsə, yaxın gələcəkdə Azərbaycan nəinki Ermənistən ərazisinin bir hissəsini elə keçirəcək, həm də yüz minlərlə azərbaycanlı respublikaya daimi yaşamaq üçün göndərəcək. Kirantsdan başladı, biz əraziləri

xarici işlər naziri Vardan Oskanyan bəyan edib.

Bu arada mitinq ərefəsində Paşinyanın növbəti deyə seldən zərər çekmiş rayonlara baş çəkib və Tavuş bölgəsində Azərbaycanla sərhədə nəzər salıb. Eyni zamanda ona sadıq olan KİV-lər Qalstanyana bənzəyən evsizin fotosəkillərini yayaraq, keşətin spirlli içkilərlə bağlı ciddi problemləri olduğuna eyham vurublar. Həmçinin bazar ertəsi mitinqin başlamasına bir neçə saat qalmış İrəvanın mərkəzine yüzlərlə polis toplasıb və hökumət binası yaxınlığında sıpər çəkilib.

Qalstanyan və komandası idiyə qədər bir suala cavab vere bilməyiblər, "Paşinyanın yerində olsanız, nə edəcəksiniz?". Amma onlar bunu izah edə bilməyiblər. Üstəlik, hər gün ətrafımızdakılar bu sualın cavabını daha çox isrələ tələb edirlər. Qalstanyanın mitinq ərefəsində təşkil etdiyi metbut konfransı da istisna deyildi. Demək olar ki, bütün suallar iki mövzuda qaynayıb-qarışdı: arxiyepiskop Kanada vətəndaşlığına sahib olarsa və Paşinyana impiçment elan etmək üçün səsə malik

"Müqəddəs Ata" hücuma keçir və uduzur



hər şeydən yüksəkdir. Bu, xalq hərəkatıdır və özlüyündə bizi öz mənətiqi nəticəsinə aparacaq. Tanrı deyir ki, insan qanun üçün deyil, qanun insan üçün yaradılıb", - Qalstanyan deyib. "Biz etirazlarla deyil, Ermənistən ərazilərinin təslim olmasının qarşısını almaqla məşğuluq. Eyni zamanda, böyük mitinqlərdə gündəliyimizi inkişaf etdiririk. Bizim vəzifəmiz həmrəylik hökuməti yaratmaqdır. Ermənistən və onun xarici əlaqələrini bərpa edəcək cəbhə formalaşdıracaq. Bundan əlavə, o, ölkəni bütün maraqlı tərəflərin iştirak edə biləcəyi növbədənənər seçkiləre hazırlayacaq", - Qalstanyan deyir.

O, Azərbaycanın timsalında "real danışçıları" başlamağı təklif edir. Müxalifətçi Ermənistəndə məşhur versiyani müdafiə edir, ona görə də Bakı İrəvanı müharibə ilə hedələyir və bununla da ondan bir-birinin arasında güzəştlər çıxarırlar. Qalstanyan bu praktikanı dayandırmaq üçün Rusiya, Fransa və ABŞ-in daxil olduğu ATƏT-in Minsk qrupunu dialoqa cəlb etməyə ümidi edir. Bununla yanaşı, keşət Moskva, Paris və Vaşingtonun öz aralarında necə danışçılar aparacağı və bu cür cəhdələr fonunda Azərbaycanın niyə hücum etməyəcəyi ilə bağlı sualları cavabsız qoyub.

Lakin fəvqəladə hallarda Tavuş vilayətinin arxiyepiskopunun artıq hazır alibi var. Onun sözlərinə görə, Ermənistən və Azərbaycan arasında müharibə 2020-ci ildə başlayıb və hələ də bitmeyib. Üstəlik, bunun davam etməsinə olmasa, necə baş nazir olacaq və o, Bakı ilə necə danışçılar aparaçaq.

"Bizim hərəkat tekçə güclə bağlı deyil, sivilizasiya hərəkatıdır. Dəyer sistemimizi, əxlaqa münasibətimizi dəyişməliyik. Bununla bağlı qanun çərçivəsində hərəket edəcəyik. Amma qanuna bütün hərəkətlə yanaşsaq, qanunun gücünü təhlil verməyə davam edəcəyik, bəlkə dəhliz çəkiləcək, ola bilsin ki, 200-300 min azərbaycanlı gelib hər gün azalan Ermənistən ərazisine yaşayacaq. Bütün bunların yaxın gələcəkdə reallığa çevriləməsi heç kəsi təəccübəndirməsin... Bizim bugünkü mübarizəmiz məhz buna qarşıdır", - bunu isə keçmiş



məlumdur ki, bu "döyüşçülər"lə dövlət çəvrilişi etmek mümkün deyil, hətta bunu çox istəsələr belə. Mitinqin əvvelində nümayiş etdirilən və polisin faşist işğalçılarla müqayisə edildiyi qısa video da onlara kömək etməyib.

"Vətən uğrunda Tavuş" hərəkatının lideri Baqrat Qalstanyan son

olmasına, necə baş nazir olacaq və o, Bakı ilə necə danışçılar aparaçaq.

"Bizim hərəkat tekçə güclə bağlı deyil, sivilizasiya hərəkatıdır. Dəyer sistemimizi, əxlaqa münasibətimizi dəyişməliyik. Bununla bağlı qanun çərçivəsində hərəket edəcəyik. Amma qanuna bütün hərəkətlə yanaşsaq, qanunun gücünü

ŞUŞA Bəyannaməsi: Qurtuluşun təntənəsi

Bu gündən dünənə nəzər saldıqda aydın görünür ki, 1993-cü ilin 15 iyununda Ümummilli Lider ali hakimiyyətə qayıtmış Azərbaycan xalqını qarşılaşdırığı bələlardan qurtardı. Büyük Qayıdış böyük Qurtuluşun başlangıcı oldu. Bu Qayıdış ən birinci yenice əldə etdiyimiz müstəqilliyin təleyini dəyişdi. Bərpa etdiyimiz müstəqillik 1918-ci ilde qazandığımız müstəqillikdən fərqli təleyə malik oldu: müstəqilliyin mehvi üçün 1918-ci ilde hazırlanın eynisüjetli ssenarının qarşısı Ulu Öndər tərəfindən alındı.

Ölkəni bürümüş xaos, anarxiya və qarşidurmaya son qoyuldu. Hansı ki, Ulu Öndər bunu artıq Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi illərdən başlamışdı. Beləliklə, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın təqvimine böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi yazılıdı. Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsnə rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev günü kimi yazılıdı.

1990-ci illərdə ölkədəki özbaşınalığın, hakimiyyət uğrunda mübarizənin, öz mövqeyini xalqdan, onun tarixindən, ata-baba yurdundan üstün tutanların səriştəsizliyi nəticəsində işğal olunan torpaqlarımızın bir gün azad olunması məsəlesi de Qurtuluş Gündündən başlandı. Yeni belə bir nəticəyə gəlmək olur ki, böyük Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycan da ola bilməzdi, əldə etdiyimiz Zəfər də.

15 iyunda imzalanan Şuşa Bəyannaməsi

Şuşa 2020-ci ilin 44 günlüğün ikinci Vətən müharibəsinin sonuncu günü - noyabrın 8-də azad edildi. Qarabağın tacı olan bu yurdu azad etmək onun coğrafi mövqeyine görə olduqca çətin idi. Necə ki, illər əvvəl Şuşa işğal olunanda bir-birimizə sual verirdik ki, necə oldu ki, Şuşa işğal olundu. Axi bu, mümkün deyildi. Yəni nankor ermənilər minlərlə metr yüksəklilikdə yerləşən, sərt qayalarla əhatə olunan bu şəhəri necə asanlıqla əldə edə bilmisdilər. Təbii ki, sonralar bu suala cavab tapa bildik. Anladığ ki, Şuşa satılan yurd yerlərimizdən biri, müdafiəsinə ov silahı ilə çıxmış soydaşlarımızın səsine səs verməyənlərin güdazına gedən torpağımız olmuşdu.

Elə coğrafi mövqeyine görə de çətinlikle düşməndən geri alındı. Bu barədə dövlətimizin başçısı deyir: Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sildirmə qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri görmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökerək, şəhid olaraq, sildirmə qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlardan, əliyalın Şuşanı düşmənin əlindən aldı ve Azərbaycan bayrağını ucaldı.

Bu möhtəşəm bəyannamənin məhz 15 iyun tarixdə imzalanması təsadüfi hadisə deyildi. Hələ Naxçıvanda fəaliyyət göstərdiyi üç il ərzində torpaqların işğal olunmasına ürək yanğısı ilə yanaşan, bütün çıxışlarında Qarabağın bir gün düşməndən geri alınacağını bildirən Ulu Öndərin bu, ən böyük arzusu idi. Hakimiyyətdə olduğu dövrə hərəkəfli işlər görə də, Azərbaycanın haqq səsini dünyaya təqdim etsə də, ömür torpaqlarımızın azad olmasını görməyi Ona nəsib etmedi. Bu barədə 2022-ci ildə Ümummilli Liderin doğum günündə Şuşada olan və xalqa müraciət edən dövlətimizin başçısı İlham Əliyev deyirdi: Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmışdır. Xalqımız üçün ən çətin anlarda xalqın yanından olmuşdur, Azərbaycan xalqını böyük bəla-

lardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətciliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz heyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmek, ərazi bütövlüyüümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoyma.

Əfsuslar olsun ki, atam bu günü görə bilmedi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görməden həyatdan getdilər. Biz onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görməmən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik. 15 iyunun xalqın xilası üçün başlanğıc olduğunu sonrakı illərdə hər bir vətəndaş şahidi oldu. Heydər Əliyev siyasi xəttinin uğurla və böyük məsuliyyətə dəvam etdirilməsi ölkəmizin inkişafı, milli ordumuzun təkmilləşməsi ilə yanaşı, torpaqlarımızın da azad edilmesi ilə nəticələndi.

Şuşa Bəyannamesinin imzalanması günü də Qurtuluşun təntənəsi olan və dövlətçilik ənənələrini özündə ehtiva edən 15 iyun gününe müəyyən edilmişdi. Dövlətimizin başçısının bəyanatla çıxışında dediyi kimi: imzalanmış Bəyannamə tarixe əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: "Azərbaycanın sevinci sevincimiz, kedəri kedərimizdir". XX əsrin sonlarında Heydər Əliyev demişdir: "Türkəy və Azərbaycan bir millət, iki dövlətdir". Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amıldır. Biz bu vəsiyyətə sadıq və XXI əsrde azad edilmiş Şuşada Müttefiqlik Bəyannaməsinə imzalayarkən əcdadlarımıza sadıqlıyımı nümayiş etdiririk və gelecek nəsillərə yol göstəririk.

Qars müqaviləsindən 100 il sonra Azərbaycan-Türkəy qardaşlığının dünyaya yeni mesajı

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində "Azərbaycan Respublikası ilə Türkəy Respublikası arasında mütəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nın imzalanması iki dövlət arasında qədim olan dostluq və qardaşlıq münasibətlərinin yeni dövrə bütün dünyaya mesajı oldu.

Şuşa bəyannaməsi dünyadan diqqətini Şuşaya cəlb etmişdi. Bu, həm işğaldən azad edilmiş torpaqda keçirilən ilk böyük tədbir, həm də qardaşlığın yeni mərhəlesinin dünyaya bəyan edilmiş idi. Siyasi-diplomatik, həm də hərbi-strateji əhəmiyyət kəsb edən Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan-Türkəy münasibətlərinin ən yüksək səviyyədə olduğuna dünyani şahid etdi.

Dövlətimizin başçısının Şuşada Türkəy idarı ilə bəyannamə imzalayarkən Qars müqaviləsini xatırlaması bir tesadüf deyildi. Bu, Qars müqaviləsinin imzalanmasından 100 il sonra azad edilmiş Şuşa şəhərində mütəfiqlik haqqında birgə bəyannamənin imzalanmasının rəmzi mənasını əks etdirirdi. Və iki dövlət arasında münasibətlərin əsrlərə söykəndiyini, eyni zamanda 1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkəyin 100 ilən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükde Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanətçisi olduğunu özündə ehtiva edirdi. Ona görə də Şuşa Bəyannaməsi neinkı müstəqillik illərinin, ümumilikdə Azərbaycan diplomatiya tarixinin



ən mühüm sənədlərindən biri hesab olunur.

İki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, eləcə də ümumi maraqların kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən Şuşa Bəyannaməsi 2020-ci ildə Azərbaycan torpaqlarının 270 ilən sonra ilk dəfə azad olunmasına başlanmasına kimi, qədim münasibətlərə yeni bir ortaq iqtisadi dehəliz açılacaqdır. Bu dehəliz həmçinin Türkəy ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdircək. Zəngəzur dehəlizinin bərpa edilməsi, eyni zamanda 30 ilən artıq bir zamanda blokada şəraitində yaşıyan Naxçıvana quru yolun bərpa edilməsi, Naxçıvanın blokadadan çıxması ilə nəticələnəcək. Bu sahədə mütərəqqi addımlar atılıb. Yaxın gələcəkdə Zəngəzur dehəlizinin böyük geosiyası əhəmiyyətə malik nəqliyyat vəsiyəti olmasına görecəyik.

Ümumiyyətə, hər bəndi Azərbaycan-Türkəy dostluq və qardaşlığını daha da artırın Şuşa Bəyannaməsi Azərbaycanın və Türkəyin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Şuşa Bəyannaməsi - yeni dövrün nizamı

Prezident İlham Əliyev 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci iləndən münasibətlə Şuşa şəhərində "Azərbaycan - Türkəy strateji mütəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbyəidir" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılara ünvanlandığı müraciətdə deyirdi: Qürurverici haldır ki, Azərbaycan və Türkəy dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyi təmin edir. Bu gün Azərbaycan və Türkəy ortaq siyasi iradə və birgə fəaliyyətə geləcək hədəflərə çatmaq əzmində olan nadir mütəfiqlik nümunəsidir.

Məmmənisiyət hissi ilə qeyd etmək istədim ki, iki ölkə arasındakı möhkəm əhəmiyyətli Türk dünyasında əlaqələrin inkişafı baxımından da önemlidir. Bu, yeni dünya nizamının yaradıldığı şəraitde türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürset yaradır, türkəlli ölkələrin qarşısında yeni perspektivlər açır.

Qurtuluşun və böyük Zəfərin təntənəsi olan, Azərbaycanın və bütövlükde Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində üç il əvvəl imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddəli sülhün təmin edilməsi işinə, eləcə də dövlətimizin başçısının vurğuladığı kimi, yeni dünya düzənnəne mühüm töhfədir. Xalqımız zamanı çatanda bu töhfələrin də sahibi olacaq.

Mətanət Məmmədova

"Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir"

"Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir. Qarşılıqlı əlaqələrin yeni mərhələsinin başlanması ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Əməkdaşlığımızın qədim tarixi kökləri var. Hələ sovet dönləmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin iyunun 8-də Misir Ərəb Respublikasına rəsmi səfəri qarşılıqlı münasibətlərin inkişafına yeni təkan verəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var: "Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıdı. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanварında isə Azərbaycanın Qahidə sefirlikləri açıldı. 30 il davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib ve üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiədib. Həmçinin, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını

ni da dəstəkləyir. Xatırladaq ki, 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalandı. Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərgahında ozamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin sefirleri qarşısında çıxış edib. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilati, Birləşmiş Millətlər Təşkilati və digər beynəlxalq təşkilətlər çərçivəsində əməkdaşlığın



MÜNASİBƏT

dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. İyunun 8-də rəsmi səfər çərçivəsində dövlət başçılarının mətbuatə bəyanatı zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Dövlətimizin başçısı deyib: "Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üstüste düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT,

Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, İslam həmrəyliyinin gücləndirilmesi istiqamətində birge səyər göstərir. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur". Misir Prezidenti Əbdülfettah es-Sisiyə bildirib: "Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraqlı kəsb edən regional və beynəlxalq məsələlər etrafında müza-

kirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birge komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önemini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara alıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin". Dövlət başçıları Yaxın Şərqi vəziyyəti də müzakirə edərək problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərefdarı olduğunu bəyan ediblər.

"Səfər zamanı imzalanan dövlətlərə sənədlər qarşılıqlı münasibətlərin hüquqi bazasını daha da gücləndirəcək. Beləliklə, Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətli genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu menada, Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfəri ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə böyük töhfələr verəcək", - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Ləman Sərraf

"Nar"ın əsas tərəfdəşlığı ilə "Balloon Festival" keçirilib

"Nar"ın əsas tərəfdəşlığı ilə bu yayın en çok gözlənilən tədbirlərindən biri olan "Balloon Festival" yekunlaşdır. İyunun 8-9-da Şamaxı rayonunda keçirilən festivalda 20 minden çox ziyaretçi iştirak edib. Sərfəli təkliflərini regionlara da yaxın etmək məqsədine sadıq qalan "Nar" festival zamanı müştərilərinin üstün xidmətlərə asan çıxışını təmin edib. Əsas tərəfdəş olaraq, "Nar" qonaqların səmada hava şarlarından, o cümlədən mobil operatorun brendini əks etdirən hava şarının uçuş mənzərəsindən həzz alması üçün rahat və canlı atmosferin yaradılmasına öz töhfəsini verib. Həmçinin, festival boyunca iştirakçıları maraqlı sürprizlərlə sevindirir. "Nar" onlara müxtəlif dəyərli hədiyyələr de təqdim edib.

Qeyd edək ki, milli irsin qorunub saxlan-

ması və daha geniş miqyasda nümayiş etdirilən "Nar"ın əsas strateji istiqamətlərindəndir. Regionlarda əhəmiyyətli tədbirlərə dəstək verək "Nar" turistlər arasında Azərbaycanın ecazkar təbiətinə və zəngin mədəniyyətinə maraqlı artırmır.

"Nar" festivalları, müsiki və idman tədbirlərini müştərilərinə daha da yaxın edərək onlar üçün maraqlı istirahət imkanları yaratır. "Nar"ın dəstəyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatı nar.az saytından eldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müşteriyönümlük strategiyasına sadıq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

"Bakcell"ın dəstəyi ilə "Google AI Hackathon" baş tutub



"Bakcell"ın rəsmi sponsorluğu və "Tech Academy"nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Google AI Hackathon" baş tutub. IDDA-nın ev sahibliyi etdiyi innovasiya və yüksək texnologiyaları təmsil edən tədbir, yaradıcı beyinləri, sənəi intellekt həvəskarlarını, developer və programçıları bir araya toplayıb. "Google"ın möhtəşəm SI platforması olan "Gemini"dən istifadə edərək yenilikçi həllər tapmağa çalışan 21 komanda 2 gün ərzində qalibiyət üçün yarışıb.

"Bu möhtəşəm tədbirin Bakıda keçiriləcək Azərbaycanın texnologiya sahəsindəki liderliyini və innovasiyaya olan dəstəyini təmsil edir. Komandaların nümayiş etdirildikləri yaradıcılıq və istedad həqiqətən ilhamverici idi. Bugünkü tədbiri desteklədiyim kimi Azərbaycanın parlaq gencərinin də hər zaman yanındayıq", - deyə "Bakcell"ın baş icraçı direktoru Klaus Müller bildirib.

"Bakcell" əməkdaşının da təmsil etdiyi münsiflər heyətinin qərarına əsasən 2-ci günün sonunda hakatonun qalibləri təyin olunub. "Codage" adlı komanda 1-ciliyə layiq görülrək 3000 manat, 2-ci yeri tutan "Josua Verse" komandası 2000 manat, "LIBRA" və "SPARK" komandası isə 3-cünlük 1000 manat dəyərində pul mükafatı qazanıblar.



Gözəlləşən və modernləşən küləklər şəhəri - qədim Bakımız



Azərbaycanın iqtisadi və sosial həyatında baş veren dəyişikliklər bütün sahələrdə yüksəlmiş müşəyit olunduğundan ölkəmizin hər bir yerində abadlıq, quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri regionlarla yanaşı, paytaxt Bakıda uğurla davam etdirilib. Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Paytaxtimizin görkəmi dəyişir, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl getirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökükər yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlə-

banlar, geniş prospektlər, möhtəşəm binalar, meydanlar və körpülər onun bənzərsiz gözəlliyyinə yeni çalarlar getirmiş, fərqli naxışlar salmışdır. Son 20 ildə Bakı şəhərində 400-ə yaxın park yaradılıb və temir edilib. Bakı parklar şəhərinə çevrilib. Qədimlik və müasirliyin heyretəmiz harmoniyası şəhərimizi dövriyin en gözəl şəhərlərdən biri olaraq tanıdib. Azərbaycanın paytaxt şəhəri Bakı müasirliyi ile göhnəliyin, qədimliyin vəhdətində tikiililəri ilə göz oxşayır. Tarix boyu bu şəhər öz əzəməti, füsünkarlığı ile diqqəti cəlb edib. Böyük elmi-mədəni və sənaye mərkəzi olan Bakı qədimliyinə, ərazisinin böyükliyinə və əhalisinin sayına görə Şərqi qocaman və ən böyük şəhərlərindən biri hesab olunur. Sinoində məskən salan abidələri bu şəhərin sırlı memarlıq nümunələrinin abidəsidir. Möhtəşəm Şirvanşahlar Sarayı kimi abidələr şəhərin memarlıq abidəsinə gözəl rəng əlavə edib. Qədim qala divarları, uca qüllələr Bakının əzəmətini özündə ehtiva edir. Bakının ən möhtəşəm və sırlı abidələrindən biri Milli Dənizkənarı Parkın qəşərində yerləşən məşhur Qız qalasıdır.

Bakının ümumi görünüşünü daha da müasirəşdirən şəhərdəki ən hündür bina olan "Alov qüllələri" kompleksi, Azərbaycan muğamininin dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummülli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərinlən öyrənilməsi,

Mərkəzi Park Kvartalında bir sıra tikiililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb. Mərkəzi Park Kvartalı təhvil verilmiş Paris evlerindən əlavə, 36, 20 və 8 mertəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai əlaş obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşlılıq zonalarından ibarətdir. Qarabağ Atları küçəsinin mərkəzində səkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işgaldən azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərə həsr edilib.

"MƏQSƏDİMİZƏ ÇATMISIQ, ŞƏHƏR İÇİNDƏ ARTIQ ŞƏHƏR VAR"

Geniş vüsət alan abadlıq-quruculuq və yenidənqurma işləri paytaxtimizə yeni bir ahəng getirib. Xüsusilə, böyük parkların, xiyabanların salınması və köhnə tikiililərin sökülrək, yenilərinin inşası şəhərimizə yeni çalarlar əlavə edib. Şəhərin simasına xüsusi gözəllik verən yaşlılıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına də təsiriz ötməyib. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlerində, Böyükşorda aparılan işlər nəticəsini verib.

təşəbbüsü ilə Qara şəhərin yerində hazırda dövriyin ən müasir ekoloji layihəsi olan Ağ Şəhərin salınmasına başlanıldı. Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalaraq yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz tekrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzine çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Məqsədimizə çatmışiq, şəhər içinde artıq şəhər var".

Xatırladaq ki, nadirliyi ilə seçilən Bakı Ağ Şəhər layihəsinin təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərafından 2011-ci il dekabrın 24-də qoyulub. Bakının ekoloji cəhətdən en çox cirklənmiş bu yerində aparılmış irimiqyaslı tədbirlər nəticəsində həm şəhərsalma, həm memarlıq, həm sakinlərin rahat yaşayışı, həm də ekoloji baxımdan sözün əsl mənasında möcüzəvi layihə reallaşdırılıb.

BAKİDA BREND ŞƏBƏKƏLƏRƏ AİD BEŞULDUZLU HOTELLƏR

Bugünkü müasir Bakının ruhu zəngindir. Burada olan müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafeler, restoranlar şəhərə rəng əlavə edib. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması paytaxtimizin simasına daha bir çalar



Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı cirkləndirən bir çox mənbələrin leğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji felakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyani böyük dərəcədə cirkləndirən "Qara şəhər" idi. indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünkü orada yanmış məşət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poligonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib".

Qeyd edək ki, hazırkı Ağ Şəhərin ərazisi 150 ildən çox idi ki, Qara şəhər kimi tanınır. Buraya "Qara şəhər" adının verilmesi də təsadüfi deyildi. Ərazi neft sənayesi tullantılarından cirklənmişdi. Burada çox sayıda bataqlıq, gölmeçə və neft tullantıları var idi. Bir sözə, Qara şəhər əsl ekoloji felakət zonasına çevrilmişdi. Bütün bu amilləri nəzərə alan Prezident İlham Əliyevin

bəş edib. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dövriyin tanınmış otel şirkətlərinin də ölkəmizə axınına gücləndirmiş oldu. Əgər bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyadın səkkiz aparcı otel brendi Bakıdadırısa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dövriyin ən inkişaf etmiş şəhərlərində təsadüf edilir. Bakıda beşulduzlu otellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasına əhəmiyyətli dərəcədə səbəbdür. Bu gün əminliklə deyə bilərik ki, aparcı sənaye sahəsinə çevrilən turizm ölkəmizdə rəqabətə davamlıdır.

Qədimliyinə, ərazisinin böyükliyinə və əhalisinin sayına görə Şərqi qocaman və ən böyük şəhərlərdən biri hesab olunan Bakının rəmziyinə çevrilən və ona yeni sima və rəng verən müasir tikiilər de, məhz iqtisadi göstəricilərin məntiqidir.

Nəzakət ƏLƏDDİNQIZI



BAKI PARKLAR ŞƏHƏRIDİR

İldən-ile simasını dəyişən, gözəlləşən və modernləşən Bakımız. Gözəl park və xiya-



“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKPA-nın nümayəndə heyəti ni qəbul etməsi və bu təşkilatın Bakıda 13-cü plenar iclasının keçirilməsi bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatı birləşməkdə, eyni zamanda güclü mərkəzə çevrilməkdədir. Əlbəttə ki, bu, qürurvericidir. Çünkü bu dövlətlərin birliyi həm iqtisadi və mədəni baxımdan, həm də milli təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Millet vəkili qeyd edib ki, Türkiye Prezidenti Recep Tayyip Erdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyələri ilə son illər həyata keçirilən mühüm tədbirlər, çağırışlar artıq türk dövlətlərini bir aile kimi birləşməyə vadar edib: “Bu birlik bir məqsəd uğrunda mübarizə aparmaq, problemləri həll etmək, qarşıya qoyulan məsələləri yerine yetirmək üçün vacibdir və dünyada yeni bir mərkəzin formallaşmasına zəmanətdir. Azərbaycan Prezidenti nümayəndə heyətini qəbul edərək bir daha bildirib ki, türk dünyası böyük bir ailədir, yüksək potensiala malikdir və geniş coğrafiyanı əhatə edir. Türk Dövlətləri Təşkilatına daxil

“Türk Dövlətləri Təşkilatı birləşməkdə və güclü mərkəzə çevrilməkdədir”



olan ölkələrin iqtisadi potensialı, onların yeraltı və yerüstü sərvətləri, tarixi keçmiş bütövlükdə bu təşkilatın böyük bir güc mərkəzinə çevriləcəyinə inamı gündən-güne artır. Dövlət başçısı öz çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birlikdə gündən-güne genişlənən bir fealiyyət göstərir. Bunu biz əyani misallarla göstəre

bilərik. Son illərdə Prezident İlham Əliyevin Özbəkistana, Qazaxistana, Türkmenistana və digər respublikalara səfərləri, eləcə də Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin rəhbər şəxslərinin Azərbaycana səfərləri bu təşkilatın getdikcə güclənməsinə bir nümunədir. Həmin ölkələrin prezidentləri nəinki Bakıda görüşlər keçirib, eyni zamanda

bir çox mühüm sənədlər imza atıblar. Bundan əlavə, onlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş, orada görünlən işlər işlərlə yaxından tanış olmuş və humanitar məqsədlər üçün məktəb, mədəniyyət mərkəzləri və digər obyektlərin tikintisine teşəbbüs göstəriblər”.

T.Rzayevin sözlərinə görə, bu gün Bakıda TÜRKPA-nın 13-cü plenar iclasının keçirilməsi və orada ifadə olunan fikirlər onu deməyə əsas verir ki, müəyyən sahələrdə qanunvericilik aktlarının birgə hazırlanması və onun həyata keçirilməsi istiqamətinde görünlən işlər öz müsbət nəticələrini göstərir: “Həm də bu Parlament Assambleyasının öz tədbirlərini geləcəkdə Şuşada keçirməyi planlaşdırması Azərbaycanın Türk Dövlətləri Təşkilatının fəaliyyətinin istiqamətləndirilməsində bir mərkəz olduğunu nümayiş etdirir. Türk Dövlətləri Təşkilatının qeyri-resmi Zirvə görüşünün Şuşada keçirilməsinin müəyyənləşdirilməsi bu təşkilatın dövlətimizin maraqlarını qorumaqdə mütəşəkkil bir qüvvə kimi iştirakının nümunəsidir. Sözsüz ki, qarşılıqlı əməkdaşlıq gələcəkdə münasibətlərin daha da yaxşılaşacağına inamı artırr”.

Ləman Sərraf

Rusiya ekspertları: “İrəvan böyük bələyə düşər olmaq üzrədir”



Rusiya yenə də Ermənistana çox açıq şəkildə xəbərdarlıq etdi. “Ermənistanın tələsik addımları Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələri ilə ümumi müdafiə məkanının yaradılması üzrə birgə işə qayıtmagi qeyri-mümkün edə bilər”, - Rusiya xərici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.


Onun sözlərinə görə, qərblilərin milli məlumat bazalarına və ölkənin təhlükəsizliyinə həssas olan məlumatlara tam çıxışını təmin edəcək tələsik qərarlar son nəticədə dövlətin suverenliyinə təhlükə yaradır. “Qərbin əsas vəzifələrindən biri Avrasiyadakı integrasiya proseslərinə xələl getirməkdir, bizim ümumi integrasiya layihələrimiz- KTMT, MDB, Aİİ- onla-

rın boğazında sümük kimidir”, Rusiya XİN rehbərinin müavini qeyd edib.

Bu xəbərdarlığı necə oxuyub xarakterizə etməliyik? Bu o demək deyilmi ki, İrəvan qırmızı xətləri keçib? Rusiyalı siyasi ekspertlər bu sualların cavabını “Caliber” analitik mərkəzinə rəylərində açıqlayıblar. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

“Kreml KTMT çərçivəsində Ermənistani heç bir xərici təhlükədən qorunmayıacaqını açıq şəkildə bildirir”

Politoloq, yazıçı və publisist Kirill Sitnikovun fikrincə, Qaluzinin İrəvana verdiyi bəyanatı ətraflı nəzərdən keçirmək lazımdır. “Qaluzinin mesajı Moskvadan İrəvan üçün sonuncu xəbərdarlığı ola bilər”, - K.Sitnikov deyir.



geosiyasi təhlükə görə, hər şey çox acınacaqlı bitə bilər. Kreml ilk zərbəni vura bilər

Politoloq Vladislav Gerdin fikrincə, çox aydınlaşdırıcı ki, İrəvan həmişə olduğu kimi, özünün başlığı oyunda iştirak etmək istemiyini nümayiş etdirir.

“Paşinyan Şuşada inamlı Azərbaycan rəqsini oynayaq Bakını təxribata çəkdi, lakin cəmi bir neçə aydan sonra o, hərəkət etmək və adekvat qərarlar qəbul etmək qabiliyyətini tamamilə itirmiş titrəyen iflicə bənzədi. İndi İrəvan da demək olar ki, oxşar vəziyyətdədir- o, böyük çətinliklərle qarşılaşmaq riski ilə üzləşir, sonra yenidən əllerini yuxarı qaldırıb çəşqin gözlərlə üzləşir. İrəvan öz hərəkətlərində tamamilə dağıdırıcıdır və “necə olacaqsə, elə də olacaq” prinsipi ilə gündəmə uyğun işləyir. Və əger Moskva indi İrəvanda geosiyasi təhlükə görə, o zaman hər şey çox acınacaqlı bitə bilər. Kreml ilk zərbəni vura bilər, o, Ermənistani çərçivəyə sala, ərazi bütövlüyünün zərbə altına alınacağı qalmaqla sürükleyə və ya sadəcə olaraq bütün gömrük güzəştlərini ləğv etməklə Aİİ-yə gedən yolu bağlaya bilər. Ermənistən bütün bu kombinasiyaları öz iradəsi ilə başlayıb və buna görə cavab verməli olacaq. Və mənə elə gelir ki, xərici işlər nazirinin müavini Qaluzin sətirlər arasında məhz bu barədə xəbərdarlıq edir”, - deyə V.Qerdin yekunlaşdırır.

“Moskva İrəvandan

Tərcümə - Elçin Bayramlı

TÜRKPA-nın nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev hədəfləri, çağırışları da diqqətə çatdırıdı: «Türk dünyası güclənsin. Türk dünyasının istəyi, niyyəti işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Türk birliyi heç kim üçün təhdid mənbəyi deyil heç vaxt olmayıacaq!»

Başlıca məqsədi türk dövlətlərinin parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, parlament diplomatiyasının genişləndirilməsi olan, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında siyasi dialoqların milli maraqlar naminə möhkəmləndirilməsinə xidmet edən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) region ölkəleri arasında qarşılıqlı, bərabər hüquqlu əməkdaşlığın inkişafına da töhfələr verir. Ortaq tarixe, adət-ənənələrə malik türk dövlətləri arasında birləşmə və həmrəyliyin möhkəmlənməsi, siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişafı üçün maraqlı təkliflərin müzakirə platforması adlandırılın TÜRKPA dünya birliyini narahat

nın genişlenmesi İslam həmrəyiliyini də gücləndirir. Bu birliyin gücləndirilməsində xüsusi rolu olan TÜRKPA-ya sədrliliyi müddətində feallığı ilə diqqət çəkən Azərbaycanın bölgədə yaratdığı yeniliklər, dünya siyasetinə təsiretmə imkanları yüksək qiymətləndirilir.

İyünün 6-da Türk Dövlətləri Parlament Assambleyasının «Türk dünyası üçün yaşıl üfüqler: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolü» mövzusunda 13-cü plenar iclasında da mühüm beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunmuş, təkliflər irəli sürülmüşdür. TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin

böyük fayda verəcəkdir.» Vurğulandı ki, işğaldan azad edilmiş Füzulidə Özbəkistanın və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə bir orta məktəbin, incəsənət mərkəzinin inşası edilib istifadəyə verilmesi. Ağdamda Qırğızıstanın Cəbrayılda isə Macarıstanın dəstəyi ilə təhsil ocaqlarının təməlinin qoyulması bu birliyin sarsılmazlıq nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə geniş yollar

münasibətləri qardaşlığı əbəd sarsılmazlıq rəmzi adlandırdı.

Qardaş ölkəyə dəyişilməyən, daha da möhkəmlənən səmimi münasibətini Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə Azərbaycanın yanındadır» sözləri ilə təsdiqlədi: «Çünki siz də yaxşı bilirsiniz ki, 44 gün ərzində Azərbaycana müxtəlif güc mərkəzlərindən çox böyük təzyiqlər olmuşdu. Hətta bəzi ölkələr bizi hədəleyirdilər və belə bir çətin mümkündür. TDT-nin Şuşa Zirvə görüşündə bu cür aktual məsələlərə xüsusi diqqət yetiriləcək. Şuşa görüşünün türk birliyinin sarsılmazlığının nümayishi olacağını vurğulayan Prezident İlham Əliyev tövsiyəsini də diqqətə çatdırıldı: Birliyimiz növbəti dəfə nümayiş etdirilməli, konkret məsələlər müzakirə olunmalı, dövlət başçıları, parlament sədrləri, vətəndaş



Bizim ailəmiz Türk dünyasıdır!

edən, həllini gözləyən qlobal məsələlərin müzakirəsində də nüfuz qazanmış təşkilat kimi fealiyyət göstərir, varlığını subut edir.

Türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsi üçün öndərliyini xidmətləri ilə əbədiləşdirən Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş siyaseti uğurla, müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin xarici siyasetində TDT-yə üzv ölkələr arasında münasibətlərin gücləndirilməsi əsas prioritət kimi aktuallığını qoruyur. Bu birliyin sarsılmazlığı üçün Azərbaycanın yürütdüyü siyasetin uğurlarından söz açın Prezident İlham Əliyevin «Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünkü bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır!» sözləri bu TDT-nin məqsəd və məramının «tercümevi-haldır. »

Hazırda Türk dünyasının sarsılmaz birliyi reallığa çevrilmekle, global meselelerin hellinde iştirakı, meselelere təsir etmə imkanları təsdiqlənmiş və təkzibedilmez faktdır. Azərbaycan- Türkiye strateji tərəfdəşlığı bu birliyə ineqrasıya prosesinin sadəcə iştirakçısı deyil, həm də inanılmış aparıcı qüvvədir. İki qardaş ölkənin birgə səyi ilə güc mərkəzinə çevrilən bu birlük sayesində TDT regionda və dünyada cərəyan edən global siyasi-iqtisadi proseslərə türk xalqlarının ortaq maraqları baxımından münasibət bildirir, İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verir, antitürk təxribatlara, dini radikalizmə qarşı mübarizə aparır.

Türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı-

sədri Yerlan Koşanovu,
Qırğızıstan Joqorku Keneşinin
sədri Nurlanbek Şakiyevi,
Özbəkistan Ali Məclisi Senatının
sədri Tenzile Narbayevani, Sımalı
Kıra Tüdə Güməkbayevi, Məlikzadə

Kıpr Türk Cumhuriyyeti Meclisinin
sədri Zorlu Töreni və Macarıstan
Milli Assambleyasının sədrinin
müavini Marta Matraini qəbul
edən Prezident İlham Əliyev
müzakirələrin yaxşı nəticələr verə-
cəyini bildirməklə vurğulayıb ki,
Azərbaycanın təşəbbüs ilə gələn
ay Şuşada keçiriləcək Türk
Dövlətləri Təşkilatının qeyri-rəsmi
Zirvə görüşü birliyimizə əlavə töh-
fələr verəcək.

Türk dünyasının güçlendirilməsi, türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsi TDT-ye üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq siyasetinin başlıca istiqamətidir. Türk həmreyliyi üçün rəmzi mənə daşıyan Şuşa görüşündə hazırda beynəlxalq qlobal problem olan nəqliyyat və iqlim məsələləri ilə bağlı beynəlxalq əhəmiyyətli müzakirələrin aparılacağını diqqətə çatdırın Prezident İlham Əliyev türk dünyasının birləşməsi ilə six bağlı olan Orta Dəhliz layihəsinin səmərəsinə də aydınlıq getirdi. Dəhlizin yükdaşımaların artırılmasındaki artan rolunu TDT-ye üzv dövlətlərin digər ölkələrlə bирgə fəaliyyətini faydalı addım adlandırdı. «İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərefəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək

nəqliyyat infrastrukturunun tikintı və bərpasında, körpü və tunellərin inşasında turkdilli dövlətlərin şir kətlərinin iştirakı Türk dünyasının birlik rəmziidir.

TÜRKPA-nın Azərbaycanda keçirilən toplantısında gündəliyə salınan məsələlər qardaş ölkələr arasındaki münasibətlərin möhəkəlməsi üçün faydalı olacaq Təşkilata üzv dövlətlərin nəqliyyat enerji resurslarının bolluğu, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması TDT-nin güc potensialıdır. TÜRKPA-nın Zirvə görüşlərində bu potensialı sarsılmaz gücə çevrilmesi ilə bağlı atılan addimlar təşkilatın beynəlxalq məsələlərin müzakirələrində rolunu artırır. Parlament meyarı

nin, diplomatiyasının təsdiqlənən rolunu, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə müsbət təsiriini yüksək qiymətləndirən qonşular türk dövlətləri arasında uğurlu davam edən qardaşlıq münasibətlərinin faydasını bütünlükdə regiondövlətlərinin iqtisadi inkişafı, siyasi sabitliyi baxımından yüksək dəyərləndirdilər. «Bu, əlbette ki, böyük nailiyyətdir. Mən de hamını dəvət etmək istərdim - COP29 çərçivəsində burada Parlamentlərarası İttifaqın iclas keçiriləcək və biz qardaş ölkəlerin bütün parlament rəhbərlərini dəvət edirik. Bu da mühüm hadisə olacaq. Ümumiyyətlə, iqlim konfransı çərçivəsində çoxlu tədbirlər keçiriləcək. Amma en elamətdarlarının dan biri Parlamentlərarası İttifaqın toplantısı olacaq. Beləliklə, ilin sonuna qədər hələ daha çox görüsəcəyik» sözleri ilə əlaqələrin davamlı olacağını diqqətə çatdırıram. Prezident İlham Əliyev, Türkiyə ilə

durumda Türkiyənin birmənalı dəstəyi, yenə də deyirəm, bizə əlavə güc verdi, inam verdi və buna dəstəyə görə biz minnətdarıq. Bütün Azərbaycan xalqı bunu bili və qiymətləndirir.»

Qardaş duyularından qaynaqlanan bu yanaşma isə Türk dünyasını, Türk Dövlətlərinin Teşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirir. Böyük coğrafiyani əhatə edən etnik, mədəni köklər üzərində möhkəmlənən bu birlilik birgə səylərlə, praktiki addımlarla daha da güclənir. «Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində ve digər sahələrdə çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olaraq digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır» söyləyən Prezident İlham Əliyev öz haqqının ədalət, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll edən Azərbaycanın təcrübəsinin beynəlxalq səviyyədə ən mükemmət seçim adlandırdı. Dünya siyasetinin masasındaki əsl həqiqəti diqqətə çatdırıldı: «Sənin gücün olmalıdır ki, öz haqqını müdafiə edə biləsən.»

Hələ də sülh sazişinin imzalanmasında qəti mövqeyini bildirməyən Ermənistaniñ Azərbaycana, Türkiyəyə qarşı erazilı iddialarını əsassız adlandırdı. Bəzi dairələrin artıq tarixinin zibilliyyinə atılmış Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmadığını bildirdi: «Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure hüquqi cəhətdən bu, ləğv edilsin ve bu, Ermənistanın nə qədər səmimi olmasına xəber verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşılıklı erazilı iddiaları davam edir.» Eyni zamanda vurğulandı ki Ermənistanın işğalı altında qalan Azərbaycanın dörd kəndinin sülh danışıqlar yolu ilə əsl sahiblərinə qaytarılması və o bölgədə serhədlerin müəyyən edilməsi göstərir ki

cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdır ki, Türk dünyası güclənsin. Türk dünyasının istəyi, niyyəti işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Türk birliyi heç kim üçün təhdid mənbəyi deyil heç vaxt olmayıacaq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik, qoruyuruq. Tarixi hadisələr təsdiqlədi ki, Türkiye ilə Azərbaycan arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bütün türk xalqlarını birləşdirə yol xəritəsinin davamı kimi diqqət yetirilən iyul görüşlərinin uğur coğrafiyası daha möhtəşəm olacaq. Çünkü Müttefiqlik Aktı eyni, zamanda, əməkdaşlıq formatıdır.

Zamanda, əməkdaşlıq formasiyaları.
Eyni ideyalar Milli Məclisdə keçirilən TÜRKPA-nın «Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu» mövzusunda 13-cü plenar iclasında, həmcinin tədbirin yekunlarına dair briфинqdə də səsləndirildi. TÜRKPA-nın parlamentlərarası platformaya əvvəl məsəlesi, güclənməsi, yeni məzmunla zənginləşdirilməsi birgə səylərin məntiqi nəticəsi kimi dəyərləndirildi. Müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə birgə fəaliyyət prisipləri müzakirə edildi, gələcəkdə atılacaq addımlarla bağlı bir sıra qərarlar qəbul edildi. Cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un, bu çərçivədə Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilecek Parlament Toplantısının həmrəyliyimizin və birgə səylərimizin təşviqi baxımından mühüm platformalar rolunu oynayacağı təklifi dəstəkləndi. Bildirildi ki, TÜRKPA-ya üzv dövlətlərin milli maraqlarının ortaq mövqə baxımından əks olunduğu Bakı Beyannamesi qarşılıqlı etimad və dəstəyinin təzahürüdür. Əsas vəzifə Türk dünyasının malik olduğu potensialı dünya miqyasında böyük bir güce çevirməkdir. Hər toplantı, hər Zirvə görüşü türk əsrine doğru atılan qətiyyətli addımdır.

Xuraman İsmayılgızı

"Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər qazanandan sonra regionda yeni reallıqlar yarandı". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, bütün bu proseslərdə Azərbaycanı mənəvi və siyasi olaraq dəstəkləyən və ilk saniyədən yanında olan Türkiye Cumhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etdi: "Qarabağ, Şuşaya səfər edən ilk başqa ölkənin Prezidenti ünvanına sahib oldu. Ali Baş Komandan cənab Prezident İlham Əliyevlə birlikdə Şuşa şəhərində məhz Azərbaycan üçün önemli bir gündə - 15 iyun tarixində Şuşa bəyannamesini imzaladılar. Şuşa bəyannamesi əslində Azərbaycan və Türkiye münasibətlərinin bir konstitusiyası kimi dəyişdirilməlidir. Bu günə qədər

MÜNASİBƏT

mövcud olan bütün münasibətlərin en yüksək səviyyədə olduğunu göstəricisi olan Şuşa bəyannamesi nəticə etibarilə iki dövləti strateji müttəfiqlikden də yüksək səviyyəyə getirib çatdırıldı.

Ötən günler ərzində hər bir sahədə qarşıqliq əməkdaşlıq ən yüksək səviyyəyə çatdırılıb. Bir sözlə, bir mexanizm olaraq hal-hazırda iki dövlət də çalışır, birlikdə addimlayır, regional və qlobal təhdidlərə qarşı birgə mübarizə aparılır. Azərbaycan ordusu Türkiye ordु modelinə uyğunlaşdırılaraq komondo tipli hərbi hissələr halına getirilib-



"Şuşa bəyannaməsi digər türk dövlətləri üçün də ilham qaynağı olacaq"

dir. Eyni zamanda Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ən müasir silahlıların Azərbaycan ordu sıralarında tətbiq edilməsi üçün lazımi işlər görüb. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri zamanı bir sutka ərzində Azərbaycanın uğurlu antiterror tədbirlərini həyata keçirmə-

si ve separatizmin kökünü tamamilə kəsə biləsi, suverenliyini bərpa etməsi də məhz bu edilmiş məqsədyönlü islahatların və dəyişikliklərin məntiqi nəticəsidir. Zamanında Qars müqaviləsi imzalanaraq Naxçıvanın Azərbaycan tərkibində qalması təmin edilmişdi, Şuşa bəyannamesinin

de imzalanması Azərbaycan və Türkiye ərazi bütövlüyünün qorunub saxlanması, eyni zamanda türk dünyasının birləşməsi, inkişaf etdirilməsi və Azərbaycanın bir əsr boyunca itirdiyi nələr varda, onları geri qaytarması üçün əla bir zəmin oldu, əla bir platforma oldu. Bu gün də Türkiyə-Azərbaycan bütün beynəlxalq platformalar da qlobal və yerli səviyyədə həyata keçirilən layihələrdə birgə addimlayırlar. Çok sevindirici haldır ki, bu münasibətlər idarəetmənin bütün strukturlarında və bütün mərhədələrində ən yüksək səviyyəyə çatdırılıb. Bu gün Azərbaycanı Türkiyəsiz, Türkiyəni də Azərbaycansız heç kim təsəvvür etmir".

"Biz inanırıq ki, Şuşa bəyannamesi digər türk dövlətləri üçün də bir ilham qaynağı olacaq. Tezliklə bütün türk dövlətləri arasında Şuşa bəyannamesi səviyyəsində anlaşma imzalanacaqdır. Türk dövlətləri təşkilati qlobal güce çevrile biləcəkdir. Şuşa bəyannamesinin ildönümü münasibətə mən bütün Türkiyə və Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm. Şükürələr olsun ki, biz nəhayət ki, birləş və berabərliyimizi qoruyub saxlaya bildik. Xüsusiələ də, hörmətli Cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı dostluq münasibətləri xalqlarımızın və dövlətlərimizin ən yüksək səviyyədə birlikdə olmasına gətirib çıxardı. Biz inanırıq ki, bu qardaşlıq münasibəti tarix boyu davam edəcəkdir. Dünyada heç bir yerde tayı-bərabəri olmayan Türkiyə-Azərbaycan münasibətləri həmişə hər bir dövlət üçün dövlətlərarası münasibət üçün örnek olaraq qalacaqdır" - deyə o, əlavə edib.

Söylü Ağazadə

Gürcüstan Aİ-nin maşası olmaq istəmir - yeni qanun lahiyəsinin təfərrüatları

Gürcüstanda parlamentin 2024-cü il aprelin 17-də keçirdiyi səsvermədə xarici güclərin ölkədəki fəaliyyətinə nəzarət üçün nəzərdə tutulan "xarici agent qanunu" qəbul edilib. Qanun lahiyəsi Gürcüstanda böyük etiraz aksiyalarına səbəb olub və prezident Salome Zurabişvili tərəfindən təqnid olunub.

Prezident olsa da parlamente katibi Mamuka Mdinaradze bildirib ki, Gürcüstan "xarici agentlər qanunu"na görə Avropa İttifaqı ile münasibətlərinə problem ya-

şırıqda qalan Zurabişvili və digər opponentlər iddia ediblər ki, qanun lahiyəsi fikri Rusiya tərəfindən

Beləliklə o, sözügedən lahiyəni "Rus qanunu" adlandırmamağa çağırıb. Belə ki, onların fikrincə qanun lahiyəsi yalnızca xarici güclərin maraqlarını güdən təşkilatların qeydiyyata alınmasını və onların maliyyələşdirilməsinin şəffaflığını nəzərdə tutur. Qanun bu təşkilatların fealiyyətinə heç bir məhdudiyyət qoymur. Sözügedən lahiyə-

Avropa İttifaqına üzvlüyə namizəd statusunu itirə bilər. Sözügedən qanun lahiyəsi ilə bağlı daha bir xəbərdarlıq ABŞ-dan gəlib. ABŞ Dövlət Departamentiñin sözçüsü Metyu Miller xarici agentlərin statusu ilə bağlı qanun lahiyəsinin Gürcüstan parlamentinə yenidən təqdim olunmasından narahatlığını ifadə edib və bu addımın ölkəni

Oppenentlər, hakim partiyası "Rusiya nəzərətində olmaqdə" ittiham etsələr də, partiya rəhbərliyi və baş nazirin Aİ-yə integrasiya kontekstində davamlı təşəbbüslerinin olduğunu da deməliyik. Görünən odur ki, Gürcüstan geosiyasi vəziyyətinə görə həssas addımlar atdıgi bu günlərdə partiya prosesi sürətləndirmək üçün Aİ-



gəlir və Gürcüstanın Avropa İttifaqına daxil olmaq cəhdlərinə zərər vurmaq məqsədi daşıyan xarici müdaxilə vəsaitəsidir. Qanun lahiyəsinə görə xaricdən maliyyələşdirilən media təşkilatları "xarici təsir agenti" kimi qeydiyyatdan keçməli olacaqlar. Belə ki, qanun, maliyyə vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan təşkilatlar və QHT-lərə şəmil olunur.

Parlamentdə iqtidarıñ lideri, "Gürcü Arzusu" partiyasının baş-

mayacaq. Çünkü Aİ-də də bənzər qanun lahiyəleri qəbul edilib. Buna baxmayaraq sözügedən qanuna görə, Gürcüstan hakimiyyəti həm Avropa İttifaqı, həm də Amerika Birləşmiş Ştatları, Birləşmiş Mللətər Təşkilatı və Avropa Şurasının təqnidlərinə məruz qalıb. Mdinaradze tərefdaşlarına səslənərək "ABŞ, Kanada və Yeni Zelandiyada da bu məzmunda Gürcüstanın tətbiq edəcəyindən daha sərt qaydalar var" deyib.

ye görə, "xarici güclərin maraqlarını güdən təşkilatlar" reyestrində qeydiyyatdan keçmiş təşkilatlar hər ilin yanvar ayında əvvəlki ilin maliyyə bəyannamesini elektron şəkilde doldurmalıdır.

Qanunun qəbul edilməsindən sonra Gürcüstana bir sira reaksiyalar gəlib. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fışer bildirib ki, xarici agentlərlə bağlı parlamente təqdim edilən qanun qəbul olunarsa, Gürcüstan

Avropa yolundan çıxaracağınə inandığını bildirib. Nəticədə, Gürcüstan Aİ-yə namizəd statusu alıqdan sonra başlayan daxili gərginliklər üzə çıxmaga başlayıb. Beləliklə Aİ ilə hər hansı bir şəkildə qarışdırmadan qaçmağa çalışan Qərb qanadı, hakim partiyanın qəbul etdiyi qanundan məmənun olmasa da, hökumət sözügedən qanunu milli təhlükəsizlik kontekstində müdafiə edir və bunu vacib hesab edir.

nin bütün dediklərinə qulaq asmağı təhlükəli hesab edir. Onlar düşünür ki, bu Gürcüstanın uzunmüddəlli perspektivdə Cənubi Qafqazdan təcrid vəziyyətine düşməsinə səbəb ola bilər. Ona görə də demək olar ki, "Gürcü arzusu" partiyası Aİ-yə integrasiya adı altında "Qərb güclərinin Cənubi Qafqazdakı maşası" olmaq istəmir.

Zərdüşt Quluzadə

Həftənin mühüm siyasi hadisəsi müttəfiq qüvvələrin Normandiyaya çıxarılmasının 80 illiyinə həsr olunmuş tədbirlər oldu. Tarixi hadisə Fransa ərazisində baş verib. İlk dəfə idi ki, Rusiya nümayəndələri bu tədbirdə iştirak etməyib. Yeni, "bəysiz toy" baş tutub. Məhz bu tədbirlərdə Fransa prezidenti Emmanuel Makronun öz ölkəsindən tezliklə Ukraynaya hərbi təlimatçıların göndəriləcəyini açıqlaması gözlənilirdi. Lakin Fransa lideri yalnız müvafiq koalisiyanın yaradıldığını elan edib. Makron Qərb ölkələrini Ukrayna hərbçilərinə Ukrayna ərazisində telim keçməyə dəvet edərək, konkret olaraq hərbi əməliyyatlarda iştirakdan söhbət getmədiyini qeyd edib. Fransada ABŞ prezidenti Cozef Bayden bəyan edib ki, ölkəsi ukraynalıları Rusyanın dərinliklərində, xüsusən de Moskvada olan hədəflərə ən azı Amerika silahları ilə hücum etməyi qadağan edir.



böyük nəticə sabitlikdir. Biz hamımız sabitlikdə maraqlıq və hamımız güclü və effektiv Avropa isteyirik".

İlkin nəticələrə görə, Avropa İttifaqının yeni qanunverici organında Xristian Demokratlar 189 (13 yer çox), Sosial Demokratlar 135 (4 yer az), Biznesin Yenilenmesi Qrupu 83 () mandata sahib olacaqlar (19 yer az). Yaşlılar 2019-cu ilə müqayisədə 18 yer az olmaqla 53 yer qazanıb. Ənənəvi olaraq ekoloqların qalası hesab edilən Almaniyada Yaşlılar gerileyib: onların nəticəsinin 2019-cu ildəki 20%-dən 12% olacağı proqnozlaşdırılır.

"Yaşlıların" meglubiyəti Al-nin iqlim dəyişikliyi ilə bağlı ümumi siyasetinə təsir göstərə bilər, müşahidəcilər bunu istisna etmirler. İndiyədək bu sahədə Avropa siyaseti dünyada ən mütərəqqi siyaset hesab olunurdu. Seçkilərin sağa doğru dəyişməsi ümumilikdə AB-nin qərar qəbul etməsinə

Avropada "avrotəmir" baş tutacaqmı?

Bu arada ABŞ-da Baydenin noyabrda keçiriləcək prezident seçkilərindəki rəqibi Donald Tramp vitse-prezident seçkilərinə başlayıb. Bu vəzifəyə namizədlərə sənədlər yoxlanılmaq üçün göndərilib. Amerika met-



buatının yazdığını görə, Tramp çox güman ki, dörd namizəd arasından seçim edəcək: Cənubi Karolina senatoru Tim Skott, Şimali Dakota gubernatoru Duq Burqum, Ohayo senatoru J.D.Vens ve Florida senatoru Marco Rubio.

Həftənin ən mühüm hadisəsi isə Avropa Parlamentine seçkilər oldu. Seçkilər iyunun 6-da başlayıb, 9-da başa çatıb və gələn həftə onların nəticələrinə yekun vurulacaq. Al-nin 27 ölkəsinin hamısında seçicilər 705 deputat seçiblər. Qeyri-adı heç nə baş verməsə, Avropa Parlamentində ən böyük fraksiya Avropa Xalq Partiyası olacaq. Bu ümumavropa təşkilatına Avropanın bütün aparıcı liberal və xristian-demokrat partiyaları daxildir. Seçkilərin intriqası kimin ikinci yeri tutacaqındadır. Al üçün görünməmiş bir şeyin baş verməsi ehtimalı var: ikinci yerde avroskeptiklər və sağçı populistlər gelecek. İndi onlar iki ümumavropa partiyasında birleşiblər: "Avropa Mühafizəkarları və İslahatçılar" və "Şəxsiyyət və Demokratiya". Proqnozlara uyğun olaraq, həqiqətən də öz təmsilciliyini ciddi şəkildə artırmağa və ümumi fraksiya yaratmağa nail olsalar, Avropa Parlamentində çox təsireddi qüvvəye çevrilecekler. Bundan sonra Ursula fon der Leyenin yeni müddətə Avropa Komissiyasının rəhbəri olub-olmayacağı onlardan asılı olacaq. O, artıq bəyan edib ki, təmsil etdiyi Avropa Xalq Partiyasının sağ populistlərlə koalisiyasını istisna etmir.

Seçkilərdə Makron və Solzun meglubiyəti

Ekspertlər hesab edirlər ki, Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların qələbəsi Fransada Makron və Almaniyada Scholz üçün heyretamız meglubiyət deməkdir. Kökləri nasist Almaniyası və faşist İtaliyasının meglubiyetində olan Avropa Birliyi onilliklər ərzində siyasi periferiyada ifrat sağ saxlayıb. Ekspertlərin fikrincə, ifrat sağçı partiyalar bazar günü

"Qoca qıtə"nin Parlamentinə seçkilərdə intriqə yaşanır...

Avropa Parlamentinə keçirilən seçkilərdə mühüm uğur əldə edərək, Avropa İttifaqında siyasi qüvvələrin ənənəvi sıralarını sarsıdılar. Meğlubiyət xüsusilə Fransa prezidenti və onun İntibah partiyası üçün alçaldıcı olub.

Dünen gecə 27 Avropa dövlətinin bloku nəzərəçarpacaq dərəcədə sağa doğru irəliləyib: məsələn, baş nazir Giorgia Meloni Avropa Parlamentində İtaliya "Qardaşlar"ı üçün yerlərin sayını iki dəfə artırdı. İfrat sağçı "Almaniya üçün Alternativ" öz namizədləri ilə bağlı bir sıra qalmaqallara görə tənqid atəşinə tutulsa da, kansler Olaf Scholz Sosial Demokrat Partiyasına qalib gəlmək üçün kifayət qədər mandat qazanıb. Politoloqlar vurğulayırlar ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin başçılıqlı etdiyi Xristian Demokratlar ifrat sağçılar tərəfindən təhdid hissi keçirərək, kampaniya zamanı miqrasiya və iqlim məsələlərində daha da sağa keçiblər. Onlar 720 yerlik Avropa Parlamentində ən böyük qrup olaraq qalmaqla və Al-nin qanunvericilik səlahiyyətlərinin nəbzini tutmağa davam etməklə mükaftanırlılar.

Eyni zamanda, bazar günü axşam əsas xəbər meykeri istisnasız olaraq bütün proqnozlarla proqnozlaşdırılan Marin Le Penin Milli Birlik partiyası id. Məlumatə görə, Jordan Bardellanın rəhbərlik etdiyi siyahı 31,5% səs toplayıb. Buna cavab olaraq prezident Emmanuel Makron parlamenti buraxıb və 30 iyun və 7 iyul tarixlərinə yeni seçkilər təyin edib. Müşahidəcilərin fikrincə, bu, ciddi siyasi riskdir, çünkü hakim İntibah partiyası daha böyük itkilərə məruz qala biler ki, bu da Makronun 2027-ci ildə prezidentlik müddətini uğurla başa vurmasına mane olacaq.

Biz ölkəni yaxşılığı doğru dəyişməyə hazırlıq, fransızların maraqlarını müdafiə etməyə, kütləvi immiqrasiyaya son qoymaşa hazırlıq. Le Pen bu çağırışını məmənuniyyətlə qəbul edib. Onun Milli Birlik təşkilati Makronun Avropayönü mərkəzçi İntibah partiyasından iki dəfə çox səs toplayıb. Sonuncu sorğulara görə, 14,7% səs toplayıb. Fransa prezidenti meglubiyətini etiraf edib: "Mən sizin mesajınızı, narahatlıqlarını-

zi eşitdim və onları cavabsız qoymayaçağam", - Emmanuel Makron erkən seçkilərin çağırıldığını elan edən televiziya çıxışında deyib.

"Almaniya üçün alternativ" - ikinci siyasi qüvvə

Avropa Birliyinin ən çox əhalisi olan Almaniyada ifrat sağçı "Almaniya üçün Alternativ" partiyası əsas namizədi ilə bağlı bir sıra qalmaqalları aradan qaldıraraq 16,5% səs toplayıb. 2019-cu ildə bu partiya 11% qazanıb. Müqayisə üçün: Almanyanın hakim koalisiyassında üç partiyanın ümumi nəticəsi 30%-i çətinliklə keçib. Müşahidəcilər deyirlər ki, Olaf Scholz yeni kontekstdə, onun yaratdığı Sosial Demokrat Partiyasının ifrat sağçı "Almaniya üçün Alternativ" partiyasından geri qaldığı və ikinci yere yüksəldiyi zaman çətin anlar yaşayacaq.

Dörd günlük Avropa Parlamentinə seçkilərin nəticələrinə görə, iki əsas avropapərəst qüvvə üstünlük təşkil edən qüvvə olaraq qalır: Xristian Demokratlar və Sosialistlər. Politoloqlar qeyd edirlər ki, ifrat sağçıların qələbəsi 20-yə qədər mandat itirərək altıncı yere geriləyəcəyi proqnozlaşdırılan Yaşlıların hesabına mümkün olub. Merkezilər də ciddi itkilər verdilər. Kökləri faşist Almaniyası və faşist İtaliyanın meglubiyətinə dayanan Avropa İttifaqı onilliklər ərzində siyasi periferiyada ifrat sağçılığı saxlayıb, ekspertlər deyir.

Biz sözsüz ki, ən güclü partiyayıq, sabitliyin qalasıyıq

Bu seçkidə yaxşı çıxış etdiqdən sonra ifrat sağçılar miqrasiyadan tehlükəsizliyə, iqlim dəyişikliyinə qədər siyaset sahələrində mühüm oyunçu ola bilər. Bunun qarşısını almaq üçün Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Leyen Sosial Demokratlar və Liberalarla koalisiya yaratmağı təklif edib, çünkü Xristian Demokratlar yeni Avropa Parlamentində mandat qazanıb, digər iki qüvvə isə məglub olub. Həddindən artıq sağın yüksəlişi və həddindən artıq solun yaxşı performansi haqqında düşünən von der Leyen əlavə edib ki, "nəticə sağ mərkəzçi partiyalar üçün dəha

mane ola bilər, çünkü beş illik müddətə xidmət edən qanunvericilər Al büdcəsini təsdiqləyirlər. O, prioritət layihələri, o cümlədən infrastruktur, təsərrüfat subsidiyaları və Ukraynaya verilən yardımçıları müəyyən edir. Avropa Parlamentinin üzvləri həmç-



nin Avropa Komissiyasına təyinatlar üzərində veto hüququna malikdirlər. Mütəxəssislərin fikrincə, 450 milyona qədər insani olan Al etimad testi dövrünə qədəm qoyub.

Martinika, Qvadelupa, Qayana, Yeni Kaledoniya... Aşağı seçici feallığı və inamsızlıq

Fransa vətəndaşlarının əksəriyyəti bazar günü, iyunun 9-da səsverməyə getsə də, Qayana, Martinik və Qvadelupada seçki məntəqələri həmin gün artıq bağlanıb. Fransanın xarici ərazilərinin səsvermə hüququna malik sakinləri şənbə günü keçirilən Avropa Parlamentinə seçkilərdə öz sözünü deyə bilər. Bu regionların hamısında seçici feallığı 10%-i çətinliklə keçib ki, bu da Fransanın 2019-cu ildə son Avropa seçkilərində qeydə aldığı (50%-lik) iştirakdan çox uzaqdır.

Səsvermə məntəqələri bağlandıqda Qayana da seçici feallığı 10,8% təşkil edib ki, bu da ötən dəfəkindən 0,6 bal artıq olub, digər ərazilər üçün istisna olub. Qvadelupada səsvermənin bağlanmasında seçici feallığı 10,87%, ən aşağı göstəricilərin qeydə alındığı Martinikdə isə 7,95% təşkil edib.

Mətierik Fransadan əvvəl açılan seçki məntəqələri son bir ayda çox qeyri-sabitlik müşahidə olunan Yeni Kaledoniadadır. Fransa hökumətinin Parisdə Yeni Kaledoniada seçki prosesini dəyişdirmək üçün qanun layihəsini qəbul etməsindən sonra bölgədə gərginlik artıb. Orada 222 831 seçici səs verə bilər. Səsvermədə iştirak edən sakinlərdən hazırda mövcud olan hərəket məhdudiyyətlərinə riayət etmələri xahiş olunur. İyunun 17-nə qədər komendant saatı qüvvədədir və bu, seçki məntəqələrinin bağlanmasıni yerli vaxtla saat 17:00-a keçirir. Günortaya olan son rəqəmlər Fransanın xaricdəki departamentində 8,81% seçici feallığını göstərib.

V.VƏLİYEV

Artıq dəniz mövsümüne start verilir – nələrə diqqət etməliyik?



“Artıq dəniz mövsümüne start verilir”. Bu sözləri SİA-ya açıqlamasında FHN-in Kiçikhäcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təhlükət şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.



O bildirib ki, cimərlik mövsümüne hazırlıqla əlaqədar olaraq FHN-in Kiçikhäcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aidiyəti zəruri təhlükəsizlik tədbirləri görülür: "Bele ki, aprel ayından etibarən rayon icra həkimiyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılıb. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız cimərlik ərazilərinin müəyyən edilməsidir. Həmçinin, monitorinqlər zamanı, cimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində bildirişlər teqdim edilib.

Əlavə olaraq, monitorinqlərin nəticəsi ilə bağlı yerli icra həkimiyətlərində aidiyəti icra həkimiyəti rəhbərliyinin təşkilatçılığı ilə müşavirələr keçiriləb və təhlükəli, istifadəyə yararsız cimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılıb.

Bununla yanaşı Xidmətin nəzarət etdiyi cimərliklərdə və IDEA ictimai birləşmə tərəfindən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binaqədi rayonlarında yaradılmış 6 (altı) ictimai cimərlikdə dalğıcılar vasitəsilə sualtı müvəfiq tədbirlər aparılmış, sualtı təmizləmə işləri görülmüşdür.

Hal hazırda dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və cimərliklərdə vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələrin quraşdırılması işləri

FHN xəbərdarlıq edir: “Cimərlik seçimində diqqətli olmalı, nəzarətsiz cimərliklərdə istifadədən çəkinməliyik”



davam edir.

Eyni zamanda Xidmətin balansında olan xilasetmə texnika və vasitələrin, həmçinin dalğıcı-xilasetmə eməliyyatlarının icrası üçün nəzərdə tutulmuş avadanlıqların işlek vəziyyətə getirilməsi tədbirləri həyata keçirilir.

Onu da qeyd edirəm ki, iyun ayının 15-dən etibarən Xidmət cimərlik mövsümündə suda boğulma hallarının qarşısını almaq məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

“Fövqaladə Hallar Nazırlığının təqdim etdiyi statistik məlumatlara əsasən hər il cimərliklərdə yüzlərə insan xilas edilir və Xidmətin nəzarət etdiyi cimərliklərdə ölüm-

le nəticələnən suda boğulma hadisəsi qeydə alınır. Bu onu deməyə əsas verir ki, cimərliklərdə və digər su hövzələrində boğulmanın əsas səbəbi cimmək üçün nəzarətsiz (xilasedici, xilasetmə texnika və vasitəleri olmayan cimərlik və ya su hövzesi) su obyektlərinin seçilmesidir. Mənmişlə yanaşsaq, əgər biz cimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa bizim köməyimizə xilasedici gəlməlidir və əgər cimərlikdə xilasedici yoxdur, demək ki, orada həyatımız təklükədədir. Buna görə də cimərlik seçimində diqqəti olmalı, nəzarətsiz cimərliklərdə istifadədən çəkinməliyik.

Bəzən cimmək üçün nəzərdə tutulma-

yan kanallar, arxalar, çaylar, göl və digər su hövzələrində əsasən azyaşlı və uşaqların üzülməsi halları müşahidə edilir. Nəzərə almaq lazımdır ki, bu tip su hövzələrinin təhlükəli sualtı relyef, sürətli axına, qeyrimüyyən dərinliyə, mehdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədile istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.

Suda boğulmanın digər səbəbləri küləkli, dalğalı hava şəraiti, sualtı yad cisimlərin (daş, qaya parçaları, dəmir-beton qalıqları) insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti derinlik, panika (taşviş) və müxtəlif xəstəliklər səbəbindən (ürək damar və digər) boğulmaları misal göstərmək olar.

Cimərlikdə qadağandır:

- Cimmək üçün nəzərdə tutulmamış ərazilərdə cimmək!

- Ciməmə zonasının işarələnmiş sərhələrindən kənarə üzümək!

- Küləkli havada dənizə girmək!

- Sərəxoş halda cimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!

- Cimərlikdə gecələmək, firtınanın yaxınlaşması xəbərdarlığından sonra cimərlik ərazisində qalmalıq!

- Suda kobud hərəkətlər etmək!

- Cimərliyi məisət və digər tullantılarla zəbiləmək!

- Cimərliyə ev heyvanlarını getirmək!

- Cimərlikdə balıq tutmaq!

- Cimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxməq!

- Cimərlik ərazisine xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!

Yadda saxlayın!

- Uşaqlar yalnız böyüklerin müşayiəti ilə cimərlikdən istifadə etməlidir!

- Uşaqlar cimərlikdə nəzarətsiz qoyulmamalıdır!

- Uşaqlar cimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə cimməlidir!

- Xilasedicilərin çağrış və tələblərinə sözsüz əməl edilməlidir!

- Xəbərdardedici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!

- Günün qızmar saatlarında günəş altın-da fasıləsiz dayanmaq təhlükəlidir!

- Hava qaralıdan sonra suya daxil olmaq təhlükəlidir!

Cimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir!" - deyə o, əlavə edib.

Söylü Ağazadə

Cəbhəçilər Ayaz Məhərrəmovun oğurluq etməsində Əli Kərimlini günahlandırırlar

Cəmiyyətin inkişafı, sosial-iqtisadi cəhətdən tərəqqisi təbi olaraq hər bir ailənin təminatı, təhlükəsiz, sağlam yaşayışı deməkdir. Azərbaycan dövləti qarşıda duran bütün vəzifələri ən yüksək səviyyədə həyata keçirməklə insan hüquq və azadlıqlarının müdafiəsinə və daha yaxşı yaşamasına töhfələr vermiş olur. Görülən və həyata keçirilən işlərin nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşları dünyada ən yaxşı yaşayışa malik vətəndaşlar hesab olunurlar.



C.Soros ne dəli, nə de ki, gic deyil. Soros və digərleri sıfarişlərini icra etmeyən şəxslər və ya qruplara qarantalar ayırmaz. Əger dağıdıcı müxalifet xarici qrantlardan bəhrelənlərse, deməli, aortada tərəflər arasında əldə olunan razılışma var: Yeni dağıdıcı ünsürlerin istəkləri pul qazanmaqdır, xarici məkrili dairələrində hədəfləri dönyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycana qarşı təzyiq və təhdid siyasetinə nail olmaqdır.

Ayaz Məhərrəmovun oğurluq etməsinin səbəbi məlum oldu

Görünən ondan ibarətdir ki, AXCP sədrinin Əli Kərimlinin daha çox qrant əldə etmək arzusu onun gözlerini kor, qulaqlarını kar edib. Bu səbəbdən də ölkəmizdə gedən genişmiqyaslı tikinti, quruculuq, bərpa işlərini görmür, həm də beynəlxalq təşkilatların Azərbaycanın sosial-iqtisadi, maliyyə sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən müsbət xarakterli hesabatlarını eşitmək istəmirlər. Onların ki, ancaq mənzini və mahiyyətini anlamadıqları sıfarişləri hansı formadasa yerine yetirməyə nail olmalıdır. Fakt isə ondan ibarətdir ki, dağıdıcı müxaliflərin heç bir pozucu niyyətləri baş tutmur. Bu da Ə.Kərimlinin gözdən düşməsine və bacarıqsız trol olaraq alt siyahida yer almamasına gətirib çıxarır. Düzdür, Ə.Kərimli xarici qrantlardan tam şəkildə məhrum olmur. Ancaq hər an belə bir təhlükə ilə üzləşə bilər. Bu səbəbdən də Ə.Kərimli gözlenilən problemi aradan qaldırmak üçün trollarına qarşı sərt tədbirlər həyata keçirir. Yeni onların yerlerini dəyişir və ya qruplara qarşı maliyyə sanksiyaları tətbiq edir. Hətta adının çəkilməsini isteməyen mənbəmizin dediyinə görə, son hadisələrdən sonra Ə.Kərimli bəzi şəxslərə çatmalı olan aylıq məvacibinin müəyyən hissəsini kəsib. Bu da daxili narazılığın yanmasına gətirib çıxarıb. Elə tollar var ki, onlar sosial şəbəkələrdə ənənəvi işlərini görməkdən imtina edirlər və ya təhqiqidəci statuslarını səthi həyata keçirirlər. AXCP sədr müavini Ayaz Məhərrəmovun oğurluq üstündə yaxalanmasından sonra Ə.Kərimlinin trollara qarşı dəhəmətsiz davranışması daxili vəziyyəti qeyri-müəyyənliyə gətirib çıxarır. Cəbhəçilər A.Məhərrəmovun oğurluq etməsində Ə.Kərimlini günahlandırırlar. Onların qənaətince, Ə.Kərimli aldığı böyük məbləğdə qrantlardan A.Məhərrəmova versə idi, sədr müavini oğurluq etməzdə. Hətta Maarif adlı bir cəbhəçi sosial şəbəkə hesabında əsəbi şəkildə Ə.Kərimlini Paşinyan adlandırdı.

Bildirib ki, Ə.Kərimli A.Məhərrəmovun aylıq məvacibini kəsməsə idi, o evdən oğurluq etməzdə. Daxili vəziyyətin bu formada davam edəcəyi təqdirdə, cəbhəçi fealların partiyadan getməkdən başqa çıxış yolları qalmayacaq. Çünkü aylıq məvaciblərinin kəsilməsi fonunda Ə.Kərimlinin onlara qarşı aqressiv davranışması özünə hörmət edən cəbhəçiləri yol ayrıcında qoyub. Ona görə də yaxın vaxtlarda AXCP-nin növbəti dəfə parçalanacağı haqqında məlumatlar yayılsa, bu, heç də təəccübülu görünməyəcək.

İLHAM ƏLİYEV



"Ermənistən hər nə qədər silahlansa da, Azərbaycana çatması mümkün deyil"

Ermənistanda bir tərəfdə hələ də öhdəliklərini icra etməyen və müxtəlif bəhanelərlə sülh sazişindən qaçan Paşinyan hakimiyyəti, digər tərəfdə isə "mən revanşistəm və ömrümün sonuna qədər de revanşist olaraq qalmaqdə davam edəcəm", - deyən Baqrat və onun havadarları var". Bu sözləri SİA-ya

MÜNASİBƏT

davam edərsə, bu o deməkdir ki, geləcəkdə hər hansı Ermənistən hakimiyyəti ölkəsinin əsas qanunu, yəni Konstitusiyani əsas tutaraq sülh sazişini tamamilə bir kənara atıbilər".




acılıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, belə bir şəraitdə Azərbaycanın davamlı olaraq istənilən situasiyaya hazır olması şərtlidir: "Ösline baxanda, Paşinyan hakimiyyətinin yeni-ənənəvi behənələrlə sülhdən yayınma cəhdləri də elə revanşistlər üçün imkan yaratmağa bərabər hesab oluna bilər. Məsələn, Azərbaycana ərazi iddiaları ilə bağlı Konstitusiya dəyişikliyinə gedilməməsi özü də revanşist qüvvələrin elində oynamaga bərabər hesab oluna bilər.

Hər kəs qəbul edir ki, rəsmi Bakının Ermənistən müstəqillik bayannamesi və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələb kifayət qədər haqlı tələbdir və bununla bağlı Konstitusiya dəyişikliyi heç bir halda Ermənistən daxili işi hesab oluna bilməz. Bu, artıq Azərbaycanın ərazi bütövlüyünə təhdiddir

və Azərbaycanın da beynəlxalq hüquqa görə də bu təhdidləri ortadan qaldırmak hüquq var. Bunu Ermənistən ya xoşluqla, müvafiq dəyişikliklə təmin etməlidir, ya da Azərbaycan bu təhdidin ortadan qaldırılması üçün hətta Ermənistəni silahsızlaşdırmaqla bağlı müəyyən addımlar atı bilər. Əger ərazi iddiaları qalmaqdə

Söyüd Ağazadə





Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" istiqaməti çərçivəsində hazırlanıb.

Ötən həftə yekun vurulan Bakı Enerji Həftəsi hər il davamlı olaraq keçirilən əhəmiyyətli enerji tədbiri idir. Özündə üç mühiüm tədbiri birləşdirən və bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirən bu tədbir boyunca dünyanın diqqəti Azərbaycanın üzərində olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.



İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil&Gas") və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin "Caspian Power" açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birleşmiş Ərəb Əmirliliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Bileşuvər Güneş elektrik stansiyalarının ve Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoymalar.

Bakı Enerji Həftəsinin ilk günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birleşmiş Ərəb Əmirliliklərinin "Masdar" şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalandı. İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-in Müşahidə Şurasının sədri Mikayıllı Cabbarov və Birleşmiş Ərəb Əmirliliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak etdilər. Sazişlər Azərbaycanda 1 külək və 2 güneş elektrik stansiyası layihəsini ehtiva edir. Bu sənədin Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoymuş gücündə bərpəolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasına önemli rol oynayacağı xüsusi qeyd edildi.

Ümumi gücü 1 GVt olan 3 stansiya layihəsinin icrası nəticəsində illik təxmin 2.3 milyard kVt saat elektrik enerjisine qənaət olunacaq. Bunun da nəticəsində təxminən ildə 1 milyon ton karbon emissiyanın atmosfətə atılması qarşısı alınacaq.

BEH-nin ikinci gününün proqramına "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" və "Uğurlu enerji kecidində insan kapitalının rolu" kimi aktual mövzular daxil edilib.

Forum çərçivəsində Bakı Expo Mərkəzində keçirilən "İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobilin artan populyarlığı" mövzusunda panel de yaddaşa qaldı. Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyaseti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmaliyeva paneldəki çıxışı zamanı son illərin ən ciddi problemlərdən olan avtomobil sayının durmadan artması məsələsinə toxundu. Azərbaycanda hazırda 2 milyondək avtomobil var. Bunların yarısı Bakı şəhərinin payına düşür. 2013-2014-cü illərdə Bakıda hər 100 ailəyə 120 avtomobil düşdürüyüdən deyən məsləhətçi hazırda bu rəqəmin bir qədər azaldığını dedi:

"Buna səbəb ölkə başçısı İlham

Fərmanı ilə 2020-ci ilin əvvəlində 100 ailəyə 100 avtomobil təqdim edilmişdir. 2021-ci ildə 150 ailəyə 150 avtomobil təqdim edilmişdir. 2022-ci ildə 200 ailəyə 200 avtomobil təqdim edilmişdir. 2023-ci ildə 250 ailəyə 250 avtomobil təqdim edilmişdir. 2024-ci ildə 300 ailəyə 300 avtomobil təqdim edilmişdir. 2025-ci ildə 350 ailəyə 350 avtomobil təqdim edilmişdir. 2026-ci ildə 400 ailəyə 400 avtomobil təqdim edilmişdir. 2027-ci ildə 450 ailəyə 450 avtomobil təqdim edilmişdir. 2028-ci ildə 500 ailəyə 500 avtomobil təqdim edilmişdir. 2029-ci ildə 550 ailəyə 550 avtomobil təqdim edilmişdir. 2030-ci ildə 600 ailəyə 600 avtomobil təqdim edilmişdir. 2031-ci ildə 650 ailəyə 650 avtomobil təqdim edilmişdir. 2032-ci ildə 700 ailəyə 700 avtomobil təqdim edilmişdir. 2033-ci ildə 750 ailəyə 750 avtomobil təqdim edilmişdir. 2034-ci ildə 800 ailəyə 800 avtomobil təqdim edilmişdir. 2035-ci ildə 850 ailəyə 850 avtomobil təqdim edilmişdir. 2036-ci ildə 900 ailəyə 900 avtomobil təqdim edilmişdir. 2037-ci ildə 950 ailəyə 950 avtomobil təqdim edilmişdir. 2038-ci ildə 1000 ailəyə 1000 avtomobil təqdim edilmişdir. 2039-ci ildə 1050 ailəyə 1050 avtomobil təqdim edilmişdir. 2040-ci ildə 1100 ailəyə 1100 avtomobil təqdim edilmişdir. 2041-ci ildə 1150 ailəyə 1150 avtomobil təqdim edilmişdir. 2042-ci ildə 1200 ailəyə 1200 avtomobil təqdim edilmişdir. 2043-ci ildə 1250 ailəyə 1250 avtomobil təqdim edilmişdir. 2044-ci ildə 1300 ailəyə 1300 avtomobil təqdim edilmişdir. 2045-ci ildə 1350 ailəyə 1350 avtomobil təqdim edilmişdir. 2046-ci ildə 1400 ailəyə 1400 avtomobil təqdim edilmişdir. 2047-ci ildə 1450 ailəyə 1450 avtomobil təqdim edilmişdir. 2048-ci ildə 1500 ailəyə 1500 avtomobil təqdim edilmişdir. 2049-ci ildə 1550 ailəyə 1550 avtomobil təqdim edilmişdir. 2050-ci ildə 1600 ailəyə 1600 avtomobil təqdim edilmişdir. 2051-ci ildə 1650 ailəyə 1650 avtomobil təqdim edilmişdir. 2052-ci ildə 1700 ailəyə 1700 avtomobil təqdim edilmişdir. 2053-ci ildə 1750 ailəyə 1750 avtomobil təqdim edilmişdir. 2054-ci ildə 1800 ailəyə 1800 avtomobil təqdim edilmişdir. 2055-ci ildə 1850 ailəyə 1850 avtomobil təqdim edilmişdir. 2056-ci ildə 1900 ailəyə 1900 avtomobil təqdim edilmişdir. 2057-ci ildə 1950 ailəyə 1950 avtomobil təqdim edilmişdir. 2058-ci ildə 2000 ailəyə 2000 avtomobil təqdim edilmişdir. 2059-ci ildə 2050 ailəyə 2050 avtomobil təqdim edilmişdir. 2060-ci ildə 2100 ailəyə 2100 avtomobil təqdim edilmişdir. 2061-ci ildə 2150 ailəyə 2150 avtomobil təqdim edilmişdir. 2062-ci ildə 2200 ailəyə 2200 avtomobil təqdim edilmişdir. 2063-ci ildə 2250 ailəyə 2250 avtomobil təqdim edilmişdir. 2064-ci ildə 2300 ailəyə 2300 avtomobil təqdim edilmişdir. 2065-ci ildə 2350 ailəyə 2350 avtomobil təqdim edilmişdir. 2066-ci ildə 2400 ailəyə 2400 avtomobil təqdim edilmişdir. 2067-ci ildə 2450 ailəyə 2450 avtomobil təqdim edilmişdir. 2068-ci ildə 2500 ailəyə 2500 avtomobil təqdim edilmişdir. 2069-ci ildə 2550 ailəyə 2550 avtomobil təqdim edilmişdir. 2070-ci ildə 2600 ailəyə 2600 avtomobil təqdim edilmişdir. 2071-ci ildə 2650 ailəyə 2650 avtomobil təqdim edilmişdir. 2072-ci ildə 2700 ailəyə 2700 avtomobil təqdim edilmişdir. 2073-ci ildə 2750 ailəyə 2750 avtomobil təqdim edilmişdir. 2074-ci ildə 2800 ailəyə 2800 avtomobil təqdim edilmişdir. 2075-ci ildə 2850 ailəyə 2850 avtomobil təqdim edilmişdir. 2076-ci ildə 2900 ailəyə 2900 avtomobil təqdim edilmişdir. 2077-ci ildə 2950 ailəyə 2950 avtomobil təqdim edilmişdir. 2078-ci ildə 3000 ailəyə 3000 avtomobil təqdim edilmişdir. 2079-ci ildə 3050 ailəyə 3050 avtomobil təqdim edilmişdir. 2080-ci ildə 3100 ailəyə 3100 avtomobil təqdim edilmişdir. 2081-ci ildə 3150 ailəyə 3150 avtomobil təqdim edilmişdir. 2082-ci ildə 3200 ailəyə 3200 avtomobil təqdim edilmişdir. 2083-ci ildə 3250 ailəyə 3250 avtomobil təqdim edilmişdir. 2084-ci ildə 3300 ailəyə 3300 avtomobil təqdim edilmişdir. 2085-ci ildə 3350 ailəyə 3350 avtomobil təqdim edilmişdir. 2086-ci ildə 3400 ailəyə 3400 avtomobil təqdim edilmişdir. 2087-ci ildə 3450 ailəyə 3450 avtomobil təqdim edilmişdir. 2088-ci ildə 3500 ailəyə 3500 avtomobil təqdim edilmişdir. 2089-ci ildə 3550 ailəyə 3550 avtomobil təqdim edilmişdir. 2090-ci ildə 3600 ailəyə 3600 avtomobil təqdim edilmişdir. 2091-ci ildə 3650 ailəyə 3650 avtomobil təqdim edilmişdir. 2092-ci ildə 3700 ailəyə 3700 avtomobil təqdim edilmişdir. 2093-ci ildə 3750 ailəyə 3750 avtomobil təqdim edilmişdir. 2094-ci ildə 3800 ailəyə 3800 avtomobil təqdim edilmişdir. 2095-ci ildə 3850 ailəyə 3850 avtomobil təqdim edilmişdir. 2096-ci ildə 3900 ailəyə 3900 avtomobil təqdim edilmişdir. 2097-ci ildə 3950 ailəyə 3950 avtomobil təqdim edilmişdir. 2098-ci ildə 4000 ailəyə 4000 avtomobil təqdim edilmişdir. 2099-ci ildə 4050 ailəyə 4050 avtomobil təqdim edilmişdir. 2100-ci ildə 4100 ailəyə 4100 avtomobil təqdim edilmişdir. 2101-ci ildə 4150 ailəyə 4150 avtomobil təqdim edilmişdir. 2102-ci ildə 4200 ailəyə 4200 avtomobil təqdim edilmişdir. 2103-ci ildə 4250 ailəyə 4250 avtomobil təqdim edilmişdir. 2104-ci ildə 4300 ailəyə 4300 avtomobil təqdim edilmişdir. 2105-ci ildə 4350 ailəyə 4350 avtomobil təqdim edilmişdir. 2106-ci ildə 4400 ailəyə 4400 avtomobil təqdim edilmişdir. 2107-ci ildə 4450 ailəyə 4450 avtomobil təqdim edilmişdir. 2108-ci ildə 4500 ailəyə 4500 avtomobil təqdim edilmişdir. 2109-ci ildə 4550 ailəyə 4550 avtomobil təqdim edilmişdir. 2110-ci ildə 4600 ailəyə 4600 avtomobil təqdim edilmişdir. 2111-ci ildə 4650 ailəyə 4650 avtomobil təqdim edilmişdir. 2112-ci ildə 4700 ailəyə 4700 avtomobil təqdim edilmişdir. 2113-ci ildə 4750 ailəyə 4750 avtomobil təqdim edilmişdir. 2114-ci ildə 4800 ailəyə 4800 avtomobil təqdim edilmişdir. 2115-ci ildə 4850 ailəyə 4850 avtomobil təqdim edilmişdir. 2116-ci ildə 4900 ailəyə 4900 avtomobil təqdim edilmişdir. 2117-ci ildə 4950 ailəyə 4950 avtomobil təqdim edilmişdir. 2118-ci ildə 5000 ailəyə 5000 avtomobil təqdim edilmişdir. 2119-ci ildə 5050 ailəyə 5050 avtomobil təqdim edilmişdir. 2120-ci ildə 5100 ailəyə 5100 avtomobil təqdim edilmişdir. 2121-ci ildə 5150 ailəyə 5150 avtomobil təqdim edilmişdir. 2122-ci ildə 5200 ailəyə 5200 avtomobil təqdim edilmişdir. 2123-ci ildə 5250 ailəyə 5250 avtomobil təqdim edilmişdir. 2124-ci ildə 5300 ailəyə 5300 avtomobil təqdim edilmişdir. 2125-ci ildə 5350 ailəyə 5350 avtomobil təqdim edilmişdir. 2126-ci ildə 5400 ailəyə 5400 avtomobil təqdim edilmişdir. 2127-ci ildə 5450 ailəyə 5450 avtomobil təqdim edilmişdir. 2128-ci ildə 5500 ailəyə 5500 avtomobil təqdim edilmişdir. 2129-ci ildə 5550 ailəyə 5550 avtomobil təqdim edilmişdir. 2130-ci ildə 5600 ailəyə 5600 avtomobil təqdim edilmişdir. 2131-ci ildə 5650 ailəyə 5650 avtomobil təqdim edilmişdir. 2132-ci ildə 5700 ailəyə 5700 avtomobil təqdim edilmişdir. 2133-ci ildə 5750 ailəyə 5750 avtomobil təqdim edilmişdir. 2134-ci ildə 5800 ailəyə 5800 avtomobil təqdim edilmişdir. 2135-ci ildə 5850 ailəyə 5850 avtomobil təqdim edilmişdir. 2136-ci ildə 5900 ailəyə 5900 avtomobil təqdim edilmişdir. 2137-ci ildə 5950 ailəyə 5950 avtomobil təqdim edilmişdir. 2138-ci ildə 6000 ailəyə 6000 avtomobil təqdim edilmişdir. 2139-ci ildə 6050 ailəyə 6050 avtomobil təqdim edilmişdir. 2140-ci ildə 6100 ailəyə 6100 avtomobil təqdim edilmişdir. 2141-ci ildə 6150 ailəyə 6150 avtomobil təqdim edilmişdir. 2142-ci ildə 6200 ailəyə 6200 avtomobil təqdim edilmişdir. 2143-ci ildə 6250 ailəyə 6250 avtomobil təqdim edilmişdir. 2144-ci ildə 6300 ailəyə 6300 avtomobil təqdim edilmişdir. 2145-ci ildə 6350 ailəyə 6350 avtomobil təqdim edilmişdir. 2146-ci ildə 6400 ailəyə 6400 avtomobil təqdim edilmişdir. 2147-ci ildə 6450 ailəyə 6450 avtomobil təqdim edilmişdir. 2148-ci ildə 6500 ailəyə 6500 avtomobil təqdim edilmişdir. 2149-ci ildə 6550 ailəyə 6550 avtomobil təqdim edilmişdir. 2150-ci ildə 6600 ailəyə 6600 avtomobil təqdim edilmişdir. 2151-ci ildə 6650 ailəyə 6650 avtomobil təqdim edilmişdir. 2152-ci ildə 6700 ailəyə 6700 avtomobil təqdim edilmişdir. 2153-ci ildə 6750 ailəyə 6750 avtomobil təqdim edilmişdir. 2154-ci ildə 6800 ailəyə 6800 avtomobil təqdim edilmişdir. 2155-ci ildə 6850 ailəyə 6850 avtomobil təqdim edilmişdir. 2156-ci ildə 6900 ailəyə 6900 avtomobil təqdim edilmişdir. 2157-ci ildə 6950 ailəyə 6950 avtomobil təqdim edilmişdir. 2158-ci ildə 7000 ailəyə 7000 avtomobil təqdim edilmişdir. 2159-ci ildə 7050 ailəyə 7050 avtomobil təqdim edilmişdir. 2160-ci ildə 7100 ailəyə 7100 avtomobil təqdim edilmişdir. 2161-ci ildə 7150 ailəyə 7150 avtomobil təqdim edilmişdir. 2162-ci ildə 7200 ailəyə 7200 avtomobil təqdim edilmişdir. 2163-ci ildə 7250 ailəyə 7250 avtomobil təqdim edilmişdir. 2164-ci ildə 7300 ailəyə 7300 avtomobil təqdim edilmişdir. 2165-ci ildə 7350 ailəyə 7350 avtomobil təqdim edilmişdir. 2166-ci ildə 7400 ailəyə 7400 avtomobil təqdim edilmişdir. 2167-ci ildə 7450 ailəyə 7450 avtomobil təqdim edilmişdir. 2168-ci ildə 7500 ailəyə 7500 avtomobil təqdim edilmişdir. 2169-ci ildə 7550 ailəyə 7550 avtomobil təqdim edilmişdir. 2170-ci ildə 7600 ailəyə 7600 avtomobil təqdim edilmişdir. 2171-ci ildə 7650 ailəyə 7650 avtomobil təqdim edilmişdir. 2172-ci ildə 7700 ailəyə 7700 avtomobil təqdim edilmişdir. 2173-ci ildə 7750 ailəyə 7750 avtomobil təqdim edilmişdir. 2174-ci ildə 7800 ailəyə 7800 avtomobil təqdim edilmişdir. 2175-ci ildə 7850 ailəyə 7850 avtomobil təqdim edilmişdir. 2176-ci ildə 7900 ailəyə 7900 avtomobil təqdim edilmişdir. 2177-ci ildə 7950 ailəyə 7950 avtomobil təqdim edilmişdir. 2178-ci ildə 8000 ailəyə 8000 avtomobil təqdim edilmişdir. 2179-ci ildə 8050 ailəyə 8050 avtomobil təqdim edilmişdir. 2180-ci ildə 8100 ailəyə 8100 avtomobil təqdim edilmişdir. 2181-ci ildə 8150 ailəyə 8150 avtomobil təqdim edilmişdir. 2182-ci ildə 8200 ailəyə 8200 avtomobil təqdim edilmişdir. 2183-ci ildə 8250 ailəyə 8250 avtomobil təqdim edilmişdir. 2184-ci ildə 8300 ailəyə 8300 avtomobil təqdim edilmişdir. 2185-ci ildə 8350 ailəyə 8350 avtomobil təqdim edilmişdir. 2186-ci ildə 8400 ailəyə 8400 avtomobil təqdim edilmişdir. 2187-ci ildə 8450 ailəyə 8450 avtomobil təqdim edilmişdir. 2188-ci ildə 8500 ailəyə 8500 avtomobil təqdim edilmişdir. 2189-ci ildə 8550 ailəyə 8550 avtomobil təqdim edilmişdir. 2

Naməlum zənglərə qarşı necə mübarizə aparın?



“Naməlum nömrələrdən gələn mesajların ilk növbədə məzmunlarına diqqət etməliyik. Belə mesajlara aldandanmamalıyiq. Öks halda qarşı tərəf bizi ziyan verə bilər”. Bu sözləri SIA-ya açıqlamasında IT üzrə mütəxəssis Bəhruz Əliyev deyib.

Onun sözlərinə görə, məsələnin digər vacib tərəfi isə gələn linklərə qarşı diqqətlili olmaqdır: “Biz linklərə və bu linklərin domen adları formasına nəzər yetirməliyik. Əgər gələn linkler qarışq hər, rəqəm və ya simvollardan ibarətdirse, bu, təhlükeli link olduğunun göstəricisidir. Digər məqam isə link (domen) adlarının sonluqlarına baxmaq lazımdır. Normal bilinen sonluqlar olması bizi aydınlaşdırmaq üçün müyyən fikir ifadə edə bilər (Misal: az, com, org, net, info). Əgər gələn linkler bilinən sonluqla bitmirsə, bizi şübhələndirməlidir. Digər halda isə səliqəli formada hazırlanmış normal görünən linklərdə məşhur marketlərə və qurumlara aid uduşlar, reklam və ya təkliflər ola bilər. Bu anda isə həmin reklamı göndərən rəsmi ünvandan maraqlanmaq lazımdır ki, belə bir kampaniya mövcuddur ya yox? Bu ham də həmin müəssisənin də vəziyyətdən xəbərdar olub tədbir almasına kömək olar.

Başqa bir üsul isə həmin müəssisənin rəsmi saytına daxil olub, brovzerdəki linkini, size gələn mesajın linki ilə müqayisə etmək olar. Azca internet savadı olan şəxs mütləq anormal fərqi görecəkdir. Əgər market və ya müəssisə hər hansı bir kampaniya edirə, bu məlumatı rəsmi saytdan və rəsmi sosial şəbəkə ünvanlarından rahat dəqiqləşdirmək olar. Size gələn zərərlı mesajı və ya linki açmadan bloklamaq, şikayət etmək və digər məhdudlaşdırıcı aletlər vasitəsi ilə lazımi tədbirlər görmək olar. Ümumiyyətə, belə aldadıcı tədbirlərin qarşısını almaq üçün diqqəti və səbirli yanaşmaq lazımdır”.


Mütəxəssis bildirib ki, bundan əlavə bir çox metodlar da

MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

Sınamaq olar: “Həmin tipli mesajları bloklayaq şikayət edib, tanımadiğimiz xarici zəngləri isə açmamalıyiq. Öks halda yenə ziyan görən tərəf biz ola bilərik. Xarici nömrələrin ölkə daxilində istifadə edilməsi ilə bağlı xüsusi qadağa yoxdur. Biz xarici ölkəyə gedəndə ruminqdən istifadə edərək öz nömrəmizdə qala biliriksə, bizim ölkəmizdə də xarici vətəndaşlar öz nömrələrindən istifadə edə bilərlər. Müxtəlif ölkələrdən qisa müddətli gələn şəxslər yeni nömrə almağa maraqlı olmur, ona görə nömrə dəyişmirlər. Bu kimi hallar üçün xüsusi qadağa yoxdur və bu, qarşılıqlı olaraq beynəlxalq hüquqi müqavilələr esasında tənzimlənir. Hər bir halda biz xarici nömrələrdən gələn zənglərin təxbribat olduğu ehtimalını yaddan çıxarmamalıyiq. Buna uyğun olaraq hər hansı xarici saytdan qeydiyyatdan keçərkən öz nömrəmizi yazmasaq daha uyğun olar. Öz nömrəmizi qeydiyyata salmaqla özümüzə aid olan məlumatları kimesə vermiş və uyğun olmayan zənglərin gelməsinə şərait formalasdırılmış ola bilərik”.

Ləman Sərraf

Polis Binədə oğurluq edən şəxsi ayaq izləri ilə yaxaladı



Xəzər rayonunun Bina qəsəbəsindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 spiralli içki viski-nin oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən SIA-ya verilən məlumatda görə, Xəzər Rayon Polis İdarəesinin 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni töredən Vüsal Məmmədli saxlanılıb.

Araşdırma zamanı onun ümumiyyətkdə 7 evdən oğurluq etdiyi müyyəyənləşdirilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsindəki mağazaya satıb. Qeyd edək ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncəradan tərk edən zaman mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmlar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib. V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırılmalar davam etdirilir.

“SƏS” qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı, təbrik və başsağlıqlarınızı dərc etməyə hazırlıq!

XƏBƏRDARLIQ: bu gün geomaqnit qasırğası gözlənilir



Iyunun 11-de geomaqnit qasırğası gözlənilir. Bu barədə SIA-ya Nəsimreddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilüb ki, geomaqnit sahəsi 8 iyunda baş vermiş TKA-nın təsiri ilə bu gün G2 (orta), 11 iyunda isə G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

“ƏLİNÇ” AZƏRBAYCAN XƏYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur

Tiraj: 3200